



BİNƏQƏDİ

Dövlət Proqramı Binəqədi rayonunda uğurla icra olunmuşdur
səh. 6

№02 (46) | 17 yanvar 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyəti: 40 qəpik

Azərbaycan Qafqazda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir

Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gəlmişdir. Həmin gün dövlətimizin başçısı Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Prezident İlham Əliyevin daha sonra NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olmuşdur. Baş katib dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulamışdır. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya səfərini xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını vurğulamışdır.

NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhəratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu demiş, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə görə minnətdarlığını bildiren dövlətimizin başçısı İlham Əliyev NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə

də uğurla inkişaf etdiyini demiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulamışdır. NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.

Görüş başa çatdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir. NATO-nun baş katibi Anders Foq Rasmussen demişdir ki, Azərbaycan təşkilata etibarlı tərəfdaş olduğunu öz fəaliyyəti ilə sübuta yetirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, habelə Qafqazda sülh və sabitliyin təmin olunmasında müstəsna rolunu önə çəkən baş katib Əfqanıstanda sülh-yaratma missiyasına fəal dəstəyə görə rəsmi Bakıya minnətdarlığını ifadə etmişdir: «Biz qoşunlarımızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin, NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də «çox sağ olun» deyirik. Cənab Prezident, 2014-cü ildən sonra Əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstanda yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadıq olduğunuzu göstərir».

NATO baş katibi vurğulamışdır ki, təşkilat bundan sonra



da Azərbaycanın Qərbi inteqrasiya kursuna fəal dəstək verəcək, müxtəlif proqramlar çərçivəsində uğurlu tərəfdaşlığı davam etdirəcəkdir: «Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin, Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımını davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələr üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik. Bu ay biz «Sülh naminə tərəfdaş» Proqramımızın iyirminci ildönümünü qeyd edirik».

Prezident İlham Əliyev öz növbəsində vurğulamışdır ki, Azərbaycan dünyada sülh və

təhlükəsizliyin təmin olunması sahəsində NATO-nun rolunu yüksək dəyərləndirir və təşkilatla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı vurğulamışdır ki, təşkilatla Azərbaycan arasındakı münasibətlər müxtəlif proqramlar əsasında uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir: «Bu, mənim NATO-nun mənzil-qorqahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun «Sülh naminə tərəfdaş» Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığınız müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox

məsələlər ətrafında müzakirələrimizi davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadıq qalacağıq. Bu gün məhəvətə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycanın keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik».

Azərbaycanın terrorla mübarizədə daim fəal mövqə tutduğunu deyən Prezident İlham Əliyev NATO-nun bu sahədəki fəaliyyətini də təqdir etmişdir. Dövlətimizin

başçısı Azərbaycan ordusunun təşkilatın standartları əsasında inkişaf etdiyini də xüsusi vurğulamışdır: «Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz

töhfə kimi qiymətləndiririk».

Dövlətimizin başçısı vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hazırda Cənubi Qafqaz regionunda sülh və sabitliyə, iqtisadi inkişafa ən böyük maneədir: «Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq. Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şəxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölkələrin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik. Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir».

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə də görüşmüşdür. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirmiş, Prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyi vurğulanmışdır.

Azərbaycan sənayesi keçmiş şöhrətini qaytarır

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu sahədə ən yeni texnologiyalara əsaslanan iri layihələrin həyata keçiriləcəyini bildirmişdir

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqəbatqabiliyyəti müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənaye-

Müstəqillik dövrünün tarixi təcrübəsi belə bir real həqiqəti meydana çıxarıb ki, iqtisadi inkişafın təməl da-

nın modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövrüylərinə cəlb edilməsi, ənənəvi sənaye sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

şılı olan sənayenin intişarı və qazandıqı uğurlar bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan

90-cı illərdən, xalqın iradəsi ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyevin respublikaya yenidən rəhbərliyi ilə başlanmışdır. Ulu öndərin böyük idarəçilik bacarığı və zəngin dövlətçilik təcrübəsi bu sahədə məqsədyönlü siyasət aparılmasının əsasını qoymuşdur. Fundamental inkişafın yeni yaranan elmi-iqtisadi bünövrəsi, yeni texnologiyaların tətbiqinin başlanğıcı bu illərə aiddir.

Ümummilli liderin böyük uzaqgörənliklə işləyib hazırladığı uzunmüddətli inkişaf strategiyasının konseptual əsasları Prezident İlham Əli-

yevin uğurlu quruculuq və sosial yüksəliş siyasətilə daha da təkmilləşmiş, yeni çağlarla zənginləşmişdir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin yığıncağında dövlətimizin başçısı ötən il görülən işlərə yekun vurmuş, cari ildə qarşıda duran vəzifələrin üfüqlərini müəyyənləşdirmişdir.

Ötən ilin ən möhtəşəm hadisəsi 9 oktyabrda ölkədə vahid platformadan çıxış edən çoxluğun sarsılmaz iradə birliyinə tövsiyə idi. İlham Əliyevin Azərbaycan

Prezidenti seçilməsinə səsvəren xalqın böyük hissəsi əslində respublikada gedən sürətli inkişafa, əhalinin sosial və maddi rifah halının yaxşılaşmasına, dünya ölkələri arasında siyasi və iqtisadi öncüllüyə, tarixi və mədəni irsin varisliyinə, gətirdiyimiz demokratik yolun dönməzliliyinə, sülh və əmin-amanlığa olan inanclarını ifadə etdi. Bu mövqenin digər bir leytmotivi isə daim yeniləşən siyasi və iqtisadi texnologiyaların tətbiqi ilə baş verən islahatların davamlılığı idi.

Bu gün qazanılan uğurlar Prezident İlham Əliyevin

apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir. Ölkənin sənaye potensialının sahələr üzrə bərabər bölüşdürülməsi, yeni qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, iqtisadiyyatın liberallaşdırılması, milli və beynəlxalq sahibkarlığın inkişafı üçün biznes mühitinin formalaşması, habelə regionların tərəqqisi cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdir.

Əsas məsələ odur ki, ölkənin dinamik inkişafı dayanmamış, əksinə, daha geniş vüsət almışdır.

Ardı səh. 2-də

• AKTUAL	• CƏMIYYƏT	• QANLI YANVAR	• İNNOVASIYA
<p>Daha bir səyyar görüş səmərəli nəticələrlə yadda qaldı</p>	<p>Gənc nəslin sağlamlığı daim diqqət mərkəzindədir</p>	<p>Azadlığa aparan qanlı yol</p>	<p>Sakinlərə göstərilən elektron xidmətlər daha da təkmilləşdirilir</p>

Azərbaycan sənayesi keçmiş şöhrətini qaytarır

Əvvəli səh. 1-də

SIYASI YÜKSƏLİŞİN PARAMETRLƏRİ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında giriş nitqində xarici siyasətdə əldə edilən uğurlar, qazanılan nailiyyətlər barədə demişdir: "Azərbaycanın beynəlxalq nüfuzu artmışdır. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındaki fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüquq və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqə sərgiləmişik, prinsipial mövqə tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçildə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür. Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır.

2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə yaşanıb. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar fəasında təşkil edilmiş hücum fəasqları uğramışdır. Assambleyada böyük əksəriyyət antiAzərbaycan kampaniyasına qoşulmamışdır. Bu, kampaniyanın təşəbbüsçülərini, o cümlədən pərdəarxası təşəbbüsçülərini məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır".

Daha sonra Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışan dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə keçirilən konfransdan, onlara verilən dəstəkdən və yardım göstərilməsindən, Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində imzalanmış önəmli sənədlərdən danışaraq demişdir: «Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və öz ölkəmizlə bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bildik. Üzvlərimiz bütün təşkilatlarla münasibətlərimizin prinsiplərini açıq, aydın və səmərəli şəkildə müdafiə edirik, öz dövlətinin gələcəyi haqqında düşüncəli. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bildik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.

Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi təhqir etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıb. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz

Dünya İqtisadi Forumu – Davos Forumu. Dünyanın tanınmış lider siyasətçilərinin, elm xadimlərinin, Nobel mükafatçılarının, məşhur iqtisadçılarının və ictimai xadimlərin iştirak etdikləri bu forumların ən yüksək səviyyədə keçirilməsi ölkəmizin nüfuzunu daha da artırmış və Azərbaycan paytaxtının dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilməsini sübut etmişdir.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həlli işindən geniş bəhs edən Azərbaycan Prezidenti mövqə vəziyyəti real qiymətləndirmişdir: "Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yəndə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görürük, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqə nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözlün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqə sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

Ancaq əgər Ermənistan da realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münasibətlər ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycan artan gücü də burada öz rolunu oynayıb və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə aparıldıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzvə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistan isə həm çox ağır iqtisadi, həm də demografik vəziyyət yaşayır. Deyə bilərəm ki, demografik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anları ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.

Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şəfəfdir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşüncəli. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bildik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.

Ümid edirəm ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da



reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları birgə bəyanatlarında status-kvonun qəbul edilməliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosedə vasitəçilər daha da fəal rol oynayaçaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılışmanın prinsipləri bundan ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin yığıncaqda söylədiyi yekun nitqi yaradılmış təməl üzərində həyata keçiriləcək perspektiv işlərin müfəssəl planı haqda aydın təsəvvür yaratmışdır. Ölkənin inkişaf prosesinin dinamikliyini saxlamağın vacibliyini vurğulayan dövlət başçısı 2014-cü ildə uğurla başa vurmaq üçün güclü potensialın olduğunu bildirmişdir. Azərbaycan əsas infrastruktur layihələrinin əks olunduğu investisiya proqramlarını mövcudluğunu ön çəkən Prezident İlham Əliyev demişdir: "Çalışmalıyıq ki, bu il də inflyasiya lazımı səviyyədə olsun. Biz həmişə deyirik ki, bəzi sahələrdə inflyasiya olmalıdır. Ancaq doqquz da bəzi sahələrdə inflyasiyanın 2,4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması – bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır.

Sahibkarlara dəstək davam etdiriləcəkdir. Burada rəqəmlər səsləndi ki, keçən il sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real sektoruna qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın real sektoruna verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın inkişafı üçün də böyük dəstəkdir. Çünki həm bu pul vəsaitidir, eyni zamanda, iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilən tövsiyə proqramları da vardır ki, sahibkarlar onlardan da səmərəli şəkildə istifadə edirlər. Ancaq gəlirlə sahələrə, gəlir götürə biləcək layihələrə vəsaitin ayrılması nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, verilən bütün kreditlər demək olar ki, vaxtında qaytarılıb. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun portfelinə qaytarılmış kreditlər də önəmli bir hissə

həllədiç rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradıırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır".

ÖLKƏMİZİN DİNAMİK İNKİŞAFI TƏMİN EDİLMƏLİDİR

Azərbaycan Prezidenti İlham Əliyevin yığıncaqda söylədiyi yekun nitqi yaradılmış təməl üzərində həyata keçiriləcək perspektiv işlərin müfəssəl planı haqda aydın təsəvvür yaratmışdır. Ölkənin inkişaf prosesinin dinamikliyini saxlamağın vacibliyini vurğulayan dövlət başçısı 2014-cü ildə uğurla başa vurmaq üçün güclü potensialın olduğunu bildirmişdir. Azərbaycan əsas infrastruktur layihələrinin əks olunduğu investisiya proqramlarını mövcudluğunu ön çəkən Prezident İlham Əliyev demişdir: "Çalışmalıyıq ki, bu il də inflyasiya lazımı səviyyədə olsun. Biz həmişə deyirik ki, bəzi sahələrdə inflyasiya olmalıdır. Ancaq doqquz da bəzi sahələrdə inflyasiyanın 2,4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması – bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır.

Sahibkarlara dəstək davam etdiriləcəkdir. Burada rəqəmlər səsləndi ki, keçən il sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real sektoruna qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın real sektoruna verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın inkişafı üçün də böyük dəstəkdir. Çünki həm bu pul vəsaitidir, eyni zamanda, iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilən tövsiyə proqramları da vardır ki, sahibkarlar onlardan da səmərəli şəkildə istifadə edirlər. Ancaq gəlirlə sahələrə, gəlir götürə biləcək layihələrə vəsaitin ayrılması nəzərdə tutulur. Məhz bunun nəticəsidir ki, verilən bütün kreditlər demək olar ki, vaxtında qaytarılıb. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun portfelinə qaytarılmış kreditlər də önəmli bir hissə

təşkil edir. Bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik. Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların qəbul edilməsi dəyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə, həm də həyatda əyani görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət almışdır.

Bölgələrdə iş yerləri açılmışdır. Son o il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşüb. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə miqrasiya meyillərinin qabığını alır, yerli istehsalın artımına imkan yaradır, həm də idxaldan asılılığımızı azaldır. Bir sözlə, bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir. Konkret layihələr vardır və sahibkarlara kömək dövlət tərəfindən davam etdiriləcəkdir".

Prezident İlham Əliyevin öz çıxışlarında təkrar-təkrar səsləndirdiyi "respublikamızda ərzaq təhlükəsizliyi" məsələsi 2014-cü ildə də sosial-iqtisadi sahənin ən mühüm istiqamətlərindən biri olacaqdır: "Bu gün Azərbaycan bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsal tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycan bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın.

Bu məsələlər elə həll edilə bilər ki, biz perspektivi də nəzərə alaıq. Çünki burada da səsləndi və biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demografik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhəlinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır".

Dövlətimizin başçısı qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyət konturlarını göstərmiş, kənd təsərrü-

fatının intensiv inkişafından ətraflı danışmışdır. Əhəlinin artım prosesini, demografik dəyişiklikləri önləmək, əhəlinin ərzaq təminatına yüksək səviyyədə nail olmaq dövrün aktual problemlərindəndir. Bunun üçün meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi sayəsində yeni torpaq sahələrinin döviyyəyə buraxmaq, əkinçilik texnologiyasını təkmilləşdirmək, fermer təsərrüfatlarının yüksək məhsuldarlıq əldə etmələri üçün onlara yardım göstərmək, kənd təsərrüfatı müəssisələrini daimi enerji, yanacaq-sürtkü materialları ilə təmin etmək, elmi-texniki nailiyyətləri, yeni texnologiyaları, müasir maşın və aqreqləri geniş tətbiq etmək gərəkdir. Bir sözlə, iqtisadi siyasətin aparıcı qollarından biri kimi Azərbaycan kənd təsərrüfatı istehsal sənayeləşməlidir. Prezident İlham Əliyevin planlaşdırdığı istiqamət, bu sahədə irəliləyişləri sürdü-yü planlar, verdiyi tapşırıq və tövsiyələr məhz sənayeləşmə yolunun hədəfləridir.

2014-cü ildə əhəlinin sosial rifahının yüksəldilməsi sahəsində davamlı tədbirlər görülməkdir. Əhəlinin elektrik enerjisi, qaz, su, istiliklə fasiləsiz təminatı sosial siyasətin həyata keçirilməsində prioritetdir. Rahat yolların tikintisinə, kanalizasiya şəbəkəsinin yenilənməsinə və genişlənməsinə, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına ölkədə tələbat vardır və bu sahədə aparılan quruculuq işləri ardıcıl surətdə davam etdiriləcəkdir.

Ölkə iqtisadiyyatında, ümumilikdə cəmiyyət həyatında önəmli rol oynayan Prezident İlham Əliyev yeni ilin "Sənaye ili" adlandırılması təşəbbüsünü irəliləyici sürmüş və cari ilin uğurlu olacağına əminliyini ifadə etmişdir.

Yığıncağın ertəsi günü dövlət başçısı 2014-cü ilin "Sənaye ili" adlandırılması barədə müvafiq sərəncam imzalayıb.

İr. Mən hesab edirəm ki, biz Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir. Bakı-Qazax-Gürçüstan sərhədi, ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran sərhədi yolunun tikintisində lazımı tempə əldə edə bilməmişik. Ona görə, bu il bu layihəyə üstünlük daha çox verilməlidir.

Qeyd etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi bu il icra ediləcəkdir. Beləliklə, hesab edirəm ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsini nail ola biləcəyik. Beləliklə, şəhər sakinləri üçün yeni gözəl ictimai zonalar yaranacaqdır. O ərazilərdə ictimai yerlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır. Bulvar uzadılacaq. Dəniz vağzalından sonra "Ağ səhər" istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometrli əhatə edən gözəl bulvar yaranacaqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir. Hesab edirəm ki, vaxtında icra ediləcəkdir. Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə danışmışıq. Əlavə etməyə ehtiyac görmürəm. Sadəcə olaraq burada da əlbəttə ki, üç ölkənin əməkdaşlığı bir daha özünü göstərir. Azərbaycan-Gürçüstan-Türkiyə həm enerji, həm nəqliyyat sahələrində artıq uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də bu əməkdaşlığın gözəl nəticəsi olacaqdır.

Bakı şəhərində metro tikintisi gedir. Bir neçə stansiya tikilir. Metro ilə bağlı bir əvvəlki dövrdə böyük proqram qəbul etmişik. Əlli-yaxın yeni stansiya tikiləcəkdir. Investisiya proqramında əlbəttə ki, bu məsələlər öz həllini tapacaqdır".

İri infrastruktur layihələrinin yerinə yetirilməsi, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, regionda "lokomotiv dövlət" rolunu qoruyub saxlamaq və daha böyük inkişafa nail olmaq üçün sənayenin modernləşdirilməsi iqtisadi siyasətin həyata keçirilməsində vacib amildir. Təsəddüf deyildir ki, yığıncaqda sənaye istehsalının artırılması üçün texnoparklar şəbəkəsinin genişləndirilməsi, metallurgiya sənayesinin inkişafında ciddi addımların atılması, ekoloji çirklənmənin qarşısının alınması üçün nəqliyyatda "Avro-3", daha sonra isə "Avro-4" və "Avro-5" standartlarına keçməsi, ixrac yönümlü müəssisələrin, emal sahələrinin inkişafı haqda ətraflı danışan Prezident İlham Əliyev yeni ilin "Sənaye ili" adlandırılması təşəbbüsünü irəliləyici sürmüş və cari ilin uğurlu olacağına əminliyini ifadə etmişdir.

Yığıncağın ertəsi günü dövlət başçısı 2014-cü ilin "Sənaye ili" adlandırılması barədə müvafiq sərəncam imzalayıb.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: binqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Daha bir səyyar görüş səmərəli nəticələrlə yadda qaldı



Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müntəzəm olaraq təşkil edilən səyyar görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynayır. Növbəti belə bir görüş yanvarın 16-da 8-ci mikrorayonda yerləşən 248 sayılı tam orta məktəbdə keçirildi. Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri, eləcə də 200-dək mikrorayon sakini iştirak edirdi.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri giriş sözü ilə açaraq müsbət əməkdaşlıq halını almış bu cür görüşlərin əhalinin problemlərinin öyrənilməsi və həllində mühüm vasitə olduğunu bildirdi. 2013-cü ilin Binəqədi rayonu üçün uğurlu nəticələrlə yadda qaldığını vurğulayan X.İsgəndərov 2014-cü ildə əhalini qayğılandıran problemlərin həlli ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə diqqətə çatdırdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının Təsərrüfat Şöbəsinin müdiri Ədalət Rəcəbov çıxışında mikrorayonda həyata keçirilmiş abadlıq-quruculuq tədbirləri barədə ətraflı məlumat verdi: «8-ci mikrorayonda 51 yaşayış evi mövcuddur. Həmin yaşayış evlərindəki 4725 mənzilə 12545 sakin məskunlaşmışdır. Bütün yaşayış binalarının su və kanalizasiya xətləri əsaslı təmir edilmişdir. Binaların zirzəmiləri çirkəblərdən təmizlənərək normal vəziyyətə gətirilib. Ötən il mikrorayon ərazisində 25 ünvanda 42 min kvadratmetr

asfalt örtüyü çəkilmişdir. İ.Dadaşov küçəsi 71-də, Azadlıq prospektində 14, 18, 24, 30 və 36 sayılı binaların 8945 kvadratmetr yumşaq dam örtüyü əsaslı təmir olunmuşdur.

Şöbə müdirinin sözlərinə görə, mikrorayonda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilib: «Binaların girişində 134 ədəd dəmir qapı qoyulmuşdur. Pülkən qəfəslərində yararsız hala düşmüş pəncərələr yeni plastik pəncərələrlə əvəz edilmişdir. İ.Dadaşov

lənçə qurğuları, oturmaqcaqlar quraşdırılmışdır.

Ə.Rəcəbov bildirdi ki, hazırda 8-ci mikrorayon ərazisində 13 binada əsaslı təmir işləri davam etdirilir. Ərazinin daimi icmalı su ilə təchizatı istiqamətində də lazımı tədbirlər görülmüşdür: «Azərstan» ASC-nin Binəqədi rayon Su-Kanal Departamenti su xətlərini zirzəmilərdən çıxaraq həyətlər vasitəsilə çəkib. Hazırda mənziillər su xətləri girişlərdən sayğaclandırılaraq verilir».



71, H.Hüseynov 13 ünvanında, habelə Azadlıq prospektində 7 binanın həyati tam abadlaşdırılıb. Abadlaşdırma zamanı, ilk növbədə, ərazidə olan quru ağaclar kəsilib, hündür ağaclar budanıb. Binaların həyətlərinə, ümumilikdə, 1245 ədəd ağac və kol əkilib. 13500 kvadratmetr ot örtüyü salınıb, 9 ədəd söhbətgah quraşdırılıb. Müxtəlif ərazilərdə stadionlar inşa olunub, idman və uşaq əy-

mə sahələrinin təchizatı istiqamətində də lazımı tədbirlər görülmüşdür: «Azərstan» ASC-nin Binəqədi rayon Su-Kanal Departamenti su xətlərini zirzəmilərdən çıxaraq həyətlər vasitəsilə çəkib. Hazırda mənziillər su xətləri girişlərdən sayğaclandırılaraq verilir».

si diqqət mərkəzində olub. Xidməti ərazidə 4 ədəd müasir tipli konteyner meydançası tikilib, 95 yeni konteyner yerləşdirilib. Qış mövsümündə 51 yeni yaşayış evi istiliklə təmin edilmişdir. Bununla yanaşı, ərazidə müəyyən problemlər də mövcuddur. Bir sıra yaşayış binalarının yumşaq dam örtüklərinin təmirə ehtiyacı var. Binalarda yeni liftlərin quraşdırılması prosesi də davam etdirilməlidir. Bir çox yaşayış binalarının giriş təmir olunmalıdır».

Tədbirdə çıxış edən mikrorayon sakini Həmid Mehdiyev rayonda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, bəzi problemləri də diqqətə çatdırdı: «Son vaxtlar çoxmənzilli binaların yuxarı mərtəbələrində suyun verilməsində problemlər mövcuddur. Bundan əlavə, bəzi binaların zirzəmisində su ilə dolub. Mənziillərin qızdırılması ilə bağlı müəyyən çətinliklər var. Bu məsələlərin öz həllini tapması çox yaxşı olardı».

Görüşdə çıxış edən digər sakinlər də istilik və liftlə bağlı mövcud problemləri diqqətə çatdırdılar.

Sonda çıxış edən ic-

ra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə başçısının diqqət və qayğısı ilə Binəqədi sakinlərinin problemlərinin həlli istiqamətində zəruri işlər həyata keçirildiyini bildirdi. Bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan X.İsgəndərov sakinlər tərəfindən qaldırılmış problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Binəqədi Rayon İcra Hakimiyyəti mükafata layiq görüldü

Yanvarın 15-də «Jumeirah Bilgah Beach Hotel»də nüfuzlu işgüzar jurnal olan «Consulting&Business» tərəfindən 2000-ci ildə təsis edilmiş «İlin Şirkəti» Milli Mükafatının 2013-cü ilin yekunlarına görə təqdimmə mərasimi keçirilmişdir.

Azərbaycan iqtisadiyyatı və biznesinin müxtəlif sahələrində çalışan 28 laureat bu ali mükafata layiq görülmüşdür. Onların arasında nüfuzlu maliyyə institutları, iri sənaye müəssisələri, eləcə də kiçik və orta biznesin qabaqcıl şirkətləri yer almışdır. Mükafata layiq görülmüş bütün şirkətlər fəaliyyət sahələrini üzrə fərqli olmalarına baxmayaraq, yüksək rentabelli, bazarda sabit mövqeyə malik və intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı



üzrə beynəlxalq standartları tətbiq edən olmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti xüsusi nominasiya olan «İlin yerli icra hakimiyyəti orqanı» mükafatına layiq görülmüşdür.

Mükafatı qəbul edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Ayyun Əliyeva təşkilatçılara Binəqədi RİH başçısı Cənab Xaləddin İsgəndərovun adından təşəkkür etmişdir:

«Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilmişdir. Sərəncamdan irəli gələn vəzifələri uğurla yerinə yetirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatı da «Elektron hökumət»in yaradılması istiqamətində səylə çalışmışdır. Bu sahədə yeni idarəetmə metodlarının tətbiqi sayəsində qazanılan nəticəyə görə əməyimiz xüsusi qiymətləndirilmişdir».

Bütün mükafatçılara təbrik edən Ayyun Əliyeva ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların həyata keçirilməsində onlara yaradıcı əmək və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

28 May qəsəbəsi inkişaf yolundadır

SIYAVUŞ ƏMİRLİ

Hər ilin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən hesabat ilinə yekun vurulur, digər tərəfdən yeni məqsəd və niyyətlər hədəflənir, konkret məqsəd və vəzifələr müəyyənləşir. Keçmiş uğurlar, bir qayda olaraq, gələcəyin daha böyük nailiyyətləri üçün

lərdə əhalinin gediş-gəlişini qismən asanlaşdırmaq üçün yollara beton tökülərək hamarlanıb. Qəsəbə ərazisində piyadaların və nəqliyyatın təhlükəsiz hərəkəti məqsədilə «İzlivnoy» küçəsində yolların təmir və bərpasına diqqət yetirilir. Həmin yaşayış sahəsinin əhali üçün çətinlik yaradan təxminən 550 metrlik hissəsi asfaltlanaraq

biridir. Eləcə də qəsəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün mədəniyyət evinin inşasına ehtiyac var.

Digər əsas problem su və kanalizasiya sistemi ilə bağlıdır. Qəsəbədəki su və kanalizasiya xətləri uzun müddət sakinlərin şəxsi vəsaitləri hesabına kustar üsullarla çəkilmişdi, bu sahədə müəyyən problemlər mövcuddur.



möhkəm təmələ, bünövrəyə çevrilir. Həyatı təcrübəyə əsaslanan bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini daha dürüst müəyyənləşdirmək üçün yaxşı imkanlar açır. Nəhayət, idarəçilikdə hesabatlılıq ənənəsi şəffaflığın, səmərəliliyin, məqsədyönlülüğün bariz təzahürü kimi vətəndaşlarda dövlətin icra strukturlarına inamını, etimadını və mənəvi bağlılığını gücləndirir.

Binəqədi rayonu 28 May qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yanvar ayının 14-də keçirilmiş hesabat yığıncağı icra qurumunun fəaliyyətində əhəmiyyətli layihə xidmət məramının öndə dayandığını təsdiqlədi. Toplantıda RİH başçısının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri və qəsəbə sakinləri iştirak edirdilər.

Ötən il qəsəbənin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən söz açan icra nümayəndəsi Əlipaşa Xankişiyev əhalinin sosial problemlərinin həllinin xüsusi diqqət mərkəzində olduğunu, ərazidə yeni yolların, kommunikasiya xətlərinin çəkildiyini, sosial obyektlərin inşa edildiyini bildirdi.

Bakı-Şamaxı yolu abadlaşır

Ə.Xankişiyev Bakı-Şamaxı yolunun genişləndirilməsi, Qaradağ rayonuna istiqamətən körpünün yenidən qurulması ilə bağlı həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açdı: «Bakı-Şamaxı yolunun kənarları abadlaşdırılaraq səliqə-sahman yaradılıb. Meişət tullantılarının yığılması üçün bunkerlərin sayı artırılıb. Hər həftənin sonu iməciliklər təşkil edilərək ərazidə abadlıq işləri aparılır. Yol kənarlarında yaşillıq zolağının yaradılması üçün 240 ədəd müxtəlif növ ağac, 9900 kvadratmetr ot örtüyü, 1750 ədəd çiçək və kol əkilib. Bu ərazilər daim nəzarətə saxlanılır, yol kənarları tullantılardan təmizlənir».

Bəzi məsələlər həllini gözləyir

Əlipaşa Xankişiyev həmçinin bildirdi ki, yeni yaşayış massivi olduğundan, 28 May qəsəbəsində ən ciddi problem yolların asfaltlanması ilə bağlıdır. Xüsusilə qış mövsümündə havalarda yağıntılı olma səbəbindən ərazidə hərəkət etmə çətinləşir. Əhalinin ən çox istifadə etdiyi sosial obyektlərin (306 saylı məktəb, 329 saylı uşaq bağçası, tibb məntəqəsi, poçt şöbəsi) yerləşdiyi küçələrin asfaltlanması xüsusilə zəruridir.

Qəsəbədəxili yollar yenidən qurulur

28 May qəsəbəsində uzun illərdən bəri mövcud olan ciddi problemlərdən biri də yolların bərpadı olmasındır. Hazırda qəsəbədəxili yolların bərpası ilə bağlı Binəqədi RİH tərəfindən bir sıra işlər görülür. III, VII və VIII küçə-

bərpa olunub. Bundan başqa, həmin yol boyunca təzə işıq dirəkləri basdırılaraq işıqlanma sistemi qurulub.

Qaz və elektriklə bağlı olan problemlər həll edilmişdir

2013-cü ildə qəsəbə ərazisinin qaz təchizatı ilə təmin olunması işi başa çatdırılıb. Elektrik enerjisinin sabit şəkildə verilməsi üçün qəsəbə ərazisindəki 2 ədəd elektrik paylayıcı transformator yenilənərək daha güclüsü ilə əvəz olunub. Ötən il qəsəbə ərazisində dövrəyə qoşulan işıq sayğaclarının sayı 144 ədəd təşkil edir.

Meişət tullantıları vaxtında daşınır

Qəsəbədə meişət tullantılarının vaxtında daşınmasına ciddi nəzarət edilir. Ötən il ehtiyac olan ərazilərdə 18 konteyneraltı meydança tikilib, 56 ədəd yeni konteyner alınaraq ayrı-ayrı küçələrdə yerləşdirilib. Həmçinin, özbaşına yaradılmış və antisənitar vəziyyətə səbəb olan zibilxanalar ləğv edilmişdir. Paralel olaraq, qəsəbə ərazisində pərakəndə vəziyyət yaradan qanunsuz küçə ticarəti də ləğv edilmişdir.

2013-cü ilin əvvəlində ev təsərrüfatı kitablarının yaradılması (təsərrüfat uçotu) ilə bağlı işlər başlanılıb, 28 May qəsəbəsi üzrə 1967 təsərrüfat qeydiyyatı alınmışdır. Bu günlərdə isə ev təsərrüfatlarının elektronlaşması prosesi yekunlaşmaq üzrədir.

Bəzi məsələlər həllini gözləyir

Qarşıdakı dövrdə 306 sayılı orta məktəb əsaslı təmir olunacaq. Qəsəbədə mədəniyyət evi, uşaq bağçası, habelə gənclərin sağlamlığının qorunması məqsədi ilə idman meydançası inşa olunacaq. Həmçinin, küçə adlarını dəyişdirilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və inanırıq ki, bu problem tezliklə həllini tapacaq.

Tədbirdə çıxış edən qəsəbə sakinləri görülən işlərə görə rayon rəhbərlərinə minnətdarlıqlarını bildirdilər, bəzi problemlərlə bağlı təkliflərini çatdırdılar.

Bəzi yaşayış məntəqələrində isə su və kanalizasiya xətləri, ümumiyyətlə, mövcud deyil.

Qəsəbədə çətinlik yaradan məsələlərdən biri də küçələrdə adların verilməməsidir. Bu, qəsəbə nümayəndəliyinin, eyni zamanda digər təşkilatların işində xeyli çətinlik yaradır».

Problemlərin həlli RİH-in diqqət mərkəzindədir

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov son illər ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf yolu keçdiyini, respublikamızın Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahiblik etdiyini diqqətə çatdırdı. Bildirilib ki, ötən il ərzində Binəqədi rayonunda da dinamik inkişaf təmin edilmişdir, bir sıra layihələr uğurla reallaşdırılıb: «Ölkə başçısının müvafiq göstərişinə və tapşırıqlarına daim diqqət mərkəzində saxlayan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Cənab Xaləddin İsgəndərov rayonun hər bir qəsəbəsinin problemlərini həlli istiqamətində ciddi tədbirlər həyata keçirir. 28 May qəsəbəsi də yeni yaşayış massivi olduğu üçün burada mövcud problemlərin həlli istiqamətində məqsədyönlü işlər görülür. Qəsəbədəxili yolların bərpası, qaz, su, işıq problemlərinin həlli diqqət mərkəzindədir. Hazırda Bakı-Şamaxı yolunun qəsəbə ərazisində keçən hissəsi, eləcə də digər ərazilər abadlaşdırılıb. Aparılan abadlıq və quruculuq işləri bir məqsədə – sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Ümumilikdə, son iki ilə yaxın müddətdə Binəqədi rayonunun həyatında baş verən sürətli dəyişikliklər 28 May qəsəbəsində də özünü qabarıq göstərir».

Qarşıdakı dövrdə 306 sayılı orta məktəb əsaslı təmir olunacaq. Qəsəbədə mədəniyyət evi, uşaq bağçası, habelə gənclərin sağlamlığının qorunması məqsədi ilə idman meydançası inşa olunacaq. Həmçinin, küçə adlarını dəyişdirilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və inanırıq ki, bu problem tezliklə həllini tapacaq.

Tədbirdə çıxış edən qəsəbə sakinləri görülən işlərə görə rayon rəhbərlərinə minnətdarlıqlarını bildirdilər, bəzi problemlərlə bağlı təkliflərini çatdırdılar.

Qanlı Yanvar

Gənc nəslin sağlamlığı daim diqqət mərkəzindədir



ESMİRA ORUCOVA

Yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva üçqat Avropa və beşqat dünya çempionu, III İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminovu qəbul etmişdir.

Görüşdə idmançının məşqçisi Rəşad İsayev və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etmişlər. Qeyd edək ki, hazırda təcürbəli idmançı həm də məşqçiliklə məşğul olur, perspektivli uşaqlara idmanın sirlərini öyrədir.

Məşqçilik fəaliyyəti barədə danışan E.Eminov üç aydır Binəqədi kəndində kiçik bir zalda məşq etdiklərini bildirmişdir: «Burada 60-a yaxın yeniyetmə və gənc uşu-sandanın sirlərinə yiyələnir. Şübhəsiz ki, idmanla məşğul olan gənclər zərərli vərdislərdən çəkinir, asudə vaxtlarını səmərəli keçirirlər. Ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Biz də öz növbə

bəmizdə bu inkişafa töhfə verməyə çalışırıq. Amma bizi narahat edən əsas məsələ məşq keçmək üçün lazımı şəraitin olmamasıdır. Ona görə də xahiş edirik, bununla bağlı bizə köməklik göstərsin».

Q.Bayramov bu məsələ ilə əlaqədar bildirmişdir ki, rayon idmançıları əsasən ümumtəhsil məktəblərinin bazalarında məşğul olurlar. Təhsil Nazirliyində aparılan struktur dəyişikliyindən sonra isə bu işdə bəzi çətinliklər yaranıb.

Aygün Əliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclərə həmişə xüsusi diqqətlə yanaşdığını bildirərək qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətimizin apardığı gənclər siyasətini rəyonda uğurla həyata keçirir: «Gənc nəslin sağlamlığı daim diqqət mərkəzindədir. Sizin kimi istedadlı gənclərlə fəxr edirik. Rayonumuzda digər sahələrlə yanaşı, idmanın inkişafına da qayğı ilə yanaşılır. Əlbəttə ki, bu sahədə müəy-

yən problemlər də var. Qaldırılan məsələnin həlli üçün mövcud imkanlar nəzərdən keçiriləcək».

Qeyd edək ki, Elçin Eminov 1991-ci ildə Binəqədi rayonunda anadan olub. O, idmana kiçik yaşlarından maraqlanıb. Elə buna görə də valideynləri onu 9 yaşında idmanın dünyəvi növü üzrə bölməyə yazdırıblar. Öz çevikliyi, döyüşkənliyi ilə bütün komanda yoldaşlarından fərqlənən Emin 2002-ci ildə fri-faytinq üzrə təşkil olunan Azərbaycan kubokunu qazanıb. Gənc idmançı sonralar boks və kikkboxinq üzrə də Bakı və Azərbaycan çempionu adına layiq görülmüşdür. Kikkboxinq üzrə 6 dəfə beynəlxalq yarışların və WASKO Ümumdünya Kikkboxinq Federasiyasının təşkil etdiyi dünya birinciliyinin qalibi olub. Kunq-fu üzrə 2 dəfə dünya çempionu adını qazanıb, dəfələrlə beynəlxalq yarışlarda fərqlənib. Elçin Eminov həm də universal döyüş üzrə Avropa və dünya çempionudur.

S.MUSTAFAFAYEV

Tarix boyu ən sərt sınaqlara mərdliklə sinə gərmək əzmini sübuta yetirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində parlaq səhifə təşkil edən, milli iradə və məlik şüurunun ali təcəssümünə çevrilərək qürurla xatırlanan «Qanlı yanvar» hadisələrindən 24 il ötür. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şəərəfli mücadilə aparən xalqımızın inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi.

Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif ziddiyyətli fikirlərə, rəylərə rast gəlinməyə, bütün əks mövqelər bir nöqtədə kəşifir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşadığı ali ideallardan bir addım belə geri çəkilməyəcəyini, müstəqil yaşamaq kimi müqəddəs əməl yolunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

SSRİ rəhbərliyi vəziyyəti nəzarət edə bilmədiyi üçün respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsinə qaldıran xalqa açıq diyan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-nə keçən gecə fəvqəladə vəziyyət elan edilmədən respublikaya daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Torpaqların müdafiəsinə qalxaraq mərkəzin siyasətini etiraz edən yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın, qətlə yetirildi, yaralandı, itkin düşdü. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində tək-cə Bakı şəhərində 137 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı.

Yanvarın 19-da Azərbaycanda fəvqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlər, o cümlədən BMT-nin «İnsan hüquqları haqqında ümumi bəyannaməsi», «Vətəndaş və siyasi hüquqlar haqqında» və «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» beynəlxalq paktları, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarını kobudcasına pozuldu. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycanın yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərlənən alman erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən bədnam millətin nümayəndələri, hətta erməni kursantları da daxil edilmişdi. Xüsusi təlim keçmiş bu hərbiçilərə Bakıda guya ciddi silahlı müqavimətə qarşılaşacağı, atəşə tutulacağı barədə yalan məlumatlar verilmişdi.

SSRİ DTK-nin «Alfa» qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fəvqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə diyan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minəndəki – yanvarın 20-də gecə 1-dək artıq

ci tərəfdən, bu məsələyə öz münasibətini bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlinə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm», – deyən ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə kəskin və sarsıdıcı zərbə oldu.

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət də 1991-ci ilin noyabr ayında – ümummilli liderin Naxçıvan Ali Sovetinin rəhbərlik etdiyi vaxtda verildi. Ulu öndər 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayı-

mişdir».

Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclasında çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi.

Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında» qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicənə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirildi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaq və kommunist rejimini saxlamaq məqsədində xidmət etmiş, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, is-



MİLLİ QÜRUR GÜNÜ

Beləliklə, ağaya qalxan xalqın inam və iradəsini qırmaq, onu istiqlal mücadiləsindən çəkəndirmək və sovet hərbi maşının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Törədilmiş cinayət və onun nəticələri göz önündə olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də faciə ilə bağlı çağırılmış sessiyasına əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyini biganə qaldırdıqları, törədilmiş cinayətdə bu və digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq edirdi. Respublikanın o zamankı rəhbər şəxsləri hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməyərək, antimilli mövqə tutmuşdular.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrkən mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. «Buraya ən əvvəl ona görə gəlməmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci

nın 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarla 20 yanvarın «Milli matəm günü» kimi qeyd olunması qərara alındı.

Qərarla ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış və onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi. Qəbul olunan sənəddə, həmçinin, bildirilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənar qalmaqda çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər cəsarətli və qorxmaz, Vətəni və xalqını sevmən, bu yolda ən ağır mübarizədən belə çəkinməyən fenomenal şəxsiyyət olduğunu təsdiqləyir.

Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətinə məhz ulu öndərimiz Heydər Əliyevin xalqın təkidlə tələbi ilə hakimiyyətə qayıdışından sonra alındı. Ümummilli liderin 1994-cü il 5 yanvar tarixli fərmanında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu: «Xalqımızın tarixinə «Qanlı yanvar» faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilmə-

tiqliliyyət uğrunda mübarizə aparən qüvvələri məhv etmək olmuşdur. Bundan əlavə, qərarla faciənin günahkarları konkret adlarla göstərilir, öten dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini dəim əziz tutmuş, onların adlarını əbədləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Ulu öndərin 2000-ci il 17 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar hadisələri zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına «20 Yanvar şəhidi» fəxri adı verilmişdir. Eləcə də «1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında» 2003-cü 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmış, Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu əhəmiyyətli sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdüünün təsis edilməsi haqqında» 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısı hər il Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir.

Bu gün qürur doğuran həm də odur ki, Azərbaycanın istiqlal uğrunda canından keçmiş insanların ölkəmizi azad və firavan görmək arzusu praktik olaraq gerçəkləşmişdir. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında öz müstəqilliyini güntəndirən möhkəmləndirir, iqtisadi cəhətdən qüdrətlənir və işıqlı gələcəyinə doğru inamla irəliləyir.

Qəhrəmanlar unudulmur

MƏLİ AĞAXANOV

Yanvarın 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi şöbəsinin müdiri Aqil Eyvazov və şöbənin baş məsləhətçisi Elçin Məmmədov doğum günü münasibətilə Milli Qəhrəman Mirzə Quliyevin evində olublar.

Milli Qəhrəmanın ailəsi ilə görüşən icra hakimiyyətinin nümayəndələri RİH başçısı Xaləddin İsgəndərovun təbrik məktubunu və hədiyyəni M. Quliyevin özüne təqdim ediblər. Vətənimizin müdafiəsi naminə M. Quliyevin keçdiyi şəərəfli döyüş yolunun hər bir azərbaycanlı və xüsusilə gələcəyimiz olan gənc nəsillə üçün örnək olduğu vurğulanan təbrikdə deyilir: «Hörmətli Mirzə müəllim! Sizin simanızda vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək torpaqlarımızın müdafiəsi naminə sinəsini siper etmiş qəhrəman həmvətənimizi doğum günü münasibətilə səmimi qəlbədən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimiz naminə görə əyiniz bütün işlərdə müvəffəqiyyətlər arzu edirəm».

11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saath kəndində anadan olan M. Quliyev keçdiyi döyüş yolundan danışır. O, 1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən



həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində piyadaların döyüş məşinının (PDM) nişançısı kimi xidmətə başlayıb. Atabət ərazisində gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyulun 28-dən Qarabağ bölgəsinə göndərilən gənc döyüşçü Ağdamda, Füzulidə vuruşub, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmişdir. Mirzə Quliyev düşmənin bir neçə tankını, xeyli canlı qüvvəsini məhv edib.

Onun ən ağır döyüşü 1994-cü ilin aprel ayında Tərtər rayonunda olub.

M. Quliyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə döyüşlərdə göstərdiyi şücaətə görə «Hərbi xidmətə görə» medalı ilə təltif olunub. Prezident fərmanında qeyd olunmuşdur ki, Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətən-

pərvərlik borcunu layiqincə yerinə yetirmişdir.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə igid əsgər daha yüksək ada – «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür.

Qeyd edək ki, M. Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olub. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, daxili işlər orqanlarına işə göndərilib. 1997-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirib. 2003-cü il mart ayının 5-də daxili işlər nazirinin əmri ilə ona leytenant rütbəsi verilib və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. Hazırda isə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var.

Qəhrəmanlıq salnaməsi

Mən bu məktubu bütün dünyada azadlıq mübarizəsi aparan ölkələrin günahsız qurbanlarına çevrilən, Fələstində, İraqda, Misirdə... yaşayan həmyaşdlarımıza ünvanlayıram. Çünki dünyada hələ də azad olmayan xalqlar və ölkələr var. Hələ də Fələstində balaca qızın azadlıq haqda şeir dediyi səhnə partladılır, daş atan fələstinli uşaqların qolları qırılır, erməni cəlladları körpələri öldürür, soydaşlarımızı güllələyir. Bir sözlə, uşaqların göz yaşının ovcuna tökülür.

İslam ölkələrində gedən qırğınların qorxusu, vahiməsi altunda düşmənlə gülləsinə tuş gəlib qolunu, qıçını sındırma da fürsət düşəndə ölümün gözü baxa-baxa gizlənməyə oynayan əziz dostlarımız! Mənim vətənim Azərbaycandır. Mən sizə ölkəmdə baş vermiş bir faciədən söz açmaq istəyirəm. Mənim yurdum tarixən mərd oğulları ilə fəxr etmiş, onların gücünə, qüdrətinə daim inanmışdır. Əzəmətli yurdumun igid oğulları heç zaman düşməndən qorxmamış, daim ölümün gözü baxmırdı. Ərlərdən bəri gözəl yurduma təcavüzlər olmuşdur. Lakin xalqımızın qəhrəman oğul və qızları onu göz bəbəyi kimi qorumuş, doğma torpaqları uğrunda canlarını düşünmədən qurban vermişlər. Belə təcavüzlərdən biri

də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşununun Bakıya tutduğu divandır. Həmin günlərdə Azərbaycan xalqı əsrlər boyu qəlbəndə yaşatdığı milli azadlıq və istiqal hissələrini, bu amal uğrunda canından belə keçməyini nümayiş etdirdi. Xalqın azadlıq arzusunun qırılması.



bu 20 Yanvar faciəsi hər il respublikamızda ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Aradan illər ötsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, insanlığa qarşı yönəlmiş bu faciəni hiddətlə pisləyir.

Şəhidlərin xatirəsi daim qəlblərdə yaşayacaq

MƏHƏBBƏT ORUCOV

Xalqımızın qan yaddaşında əbədi iz qoymuş 20 Yanvar faciəsi hər il respublikamızda ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Aradan illər ötsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, insanlığa qarşı yönəlmiş bu faciəni hiddətlə pisləyir.

20 Yanvar faciəsi nəticəsində şəhid olmuş həmvətənlərimizin xatirəsi hər il Binəqədi rayonunda da ehtiramla anılır, müxtəlif tədbirlər təşkil edilir. «20 Yanvar» cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Ağarza Xanqışiyev bildirdi ki, rayon rəhbərliyi şəhid ailələrinin sosial problemlərinin həllinə daim həssaslıqla yanaşır. Onun sözlərinə görə, hazırda rayonda 45 nəfər 20 Yanvar əli və 18 şəhid ailəsi yaşayır: «Cəmiyyətin hər bir üzvü Binəqədi Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Rayon rəhbərliyinin 20 Yanvar faciəsi şəhidlərinə, habelə faciə nəticəsində sağlamlığını itirmiş insanlara isti münasibət onların mətinliyini daha da artırır. Yaxın günlərdə respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad ediləcək».



A.Xanqışiyev həmçinin bildirdi ki, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin əbədləşdirilməsi üçün Binəqədi rayonunda da müxtəlif tədbirlər həyata keçirilir: «Ötən il 20 Yanvar

bura 20 Yanvar şəhidlərinin və erməni təcavüzkarlarına qarşı döyüldə həlak olmuş qəhrəmanlarımızın uyuduğu Şəhidlər xiyabanıdır. Biz burada doqquz yaşlı İlqar və Larisanın uyuduğu məzarların yanından etinasız ötüb keçə bilmirik.

20 Yanvar faciəsi məhz ümummilli liderimiz Heydər Əliyevin prinsipal mübarizəsindən sonra öz hüquqı, siyasi qiymətini almış və bu qırğının günahkarları bütün dünyaya böyan olunmuşdur. Nəticədə azadlıq uğrunda özünü fəda edən şəhidlərimizin axan qanı hədəf getmədi. 20 Yanvar gecəsi axan qanlardan azadlıq pöhrələri cücərdi və həmin gün Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi.

Bu gün Azərbaycan inkişaf etmiş, çiçəklənən ölkədir və bütün dünyada tanınır. Bu uğurlar isə ümummilli liderimiz Heydər Əliyevin davamçıları olan, onun strategiyasını ləyaqətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmkar zəhmətinin nəticəsidir.

Qoy azadlıq mübarizəsi gedən ölkələrdə də azadlıq günəşi doğsun! Bütün ölkələr, xalqlar azad olsun, heç bir zaman qan tökülməsin və səmamızı sülh rəsmi olan ağ göyərçinlər bəzəsin!

Leyla MƏMMƏDOVA,
83 məktəb-liseyin
9-cu sinif şagirdi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Adı qış gecələrindən biri. Bakı şəhəri qərribə və hüznü sükut içində idi. Şəhər sakinləri az sonra Azərbaycan xalqının yaddaşında qanlı iz buraxacaq müdhiş faciədən xəbərsiz idilər. Kimsə ağlına belə gətirmirdi ki, sovet qoşunlarının törətdiyi qətləmə nəticəsində yüzlərlə günahsız insanın qanı axıdılacaq, neçə-neçə tale yarımçıq qalacaq...

Azərbaycan xalqı həyatını Vətənin azadlığı və müstəqilliyi uğrunda fəda etmiş qəhrəmanları - şəhidləri ilə qürur duyur. Bu yazıda onlardan ikisi - Binəqədi rayon sakini Rüstəm Əliyev və Sevda Salayeva haqqında söhbət açacağıq.

Şəhid Rüstəm Əliyevin anası - o müdhiş gecənin qanlı qırğından xəbərsiz

olan Zemfira xala yanvarın 20-də səhər saat 6-da durub işə tələsirdi. Halal zəhməti, alın təri ilə dolanan sadə peşə adamı baş verən hadisələrdən xəbərsiz idi. Ala qaralıqda evdən çıxan Zemfira xala vaxt itirməmək üçün işə piyada getməyi qərara alır. Yolda gördüklərindən dəhşətə gələn müsahibimiz həmin günü belə xatırlayır: «Küçə insan cəsədləri, qan içində inildəyən yaralıları dolu idi. Əzilmiş başlar, sinmiş qollar, bədənə ayrı düşmüş ayaqlar adamı dəhşətə gətirirdi. «Gənclik» metrosu yaxınlığında darmadağın edilmiş avtobus oğlum Rüstəmin sürdüyü avtomobil oxşayırdı. Avtobus

Azadlığa aparan qanlı yol



ESMİRA ORUCOVA

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Adı qış gecələrindən biri. Bakı şəhəri qərribə və hüznü sükut içində idi. Şəhər sakinləri az sonra Azərbaycan xalqının yaddaşında qanlı iz buraxacaq müdhiş faciədən xəbərsiz idilər. Kimsə ağlına belə gətirmirdi ki, sovet qoşunlarının törətdiyi qətləmə nəticəsində yüzlərlə günahsız insanın qanı axıdılacaq, neçə-neçə tale yarımçıq qalacaq...

Azərbaycan xalqı həyatını Vətənin azadlığı və müstəqilliyi uğrunda fəda etmiş qəhrəmanları - şəhidləri ilə qürur duyur. Bu yazıda onlardan ikisi - Binəqədi rayon sakini Rüstəm Əliyev və Sevda Salayeva haqqında söhbət açacağıq.

Şəhid Rüstəm Əliyevin anası - o müdhiş gecənin qanlı qırğından xəbərsiz



olan Zemfira xala yanvarın 20-də səhər saat 6-da durub işə tələsirdi. Halal zəhməti, alın təri ilə dolanan sadə peşə adamı baş verən hadisələrdən xəbərsiz idi. Ala qaralıqda evdən çıxan Zemfira xala vaxt itirməmək üçün işə piyada getməyi qərara alır. Yolda gördüklərindən dəhşətə gələn müsahibimiz həmin günü belə xatırlayır: «Küçə insan cəsədləri, qan içində inildəyən yaralıları dolu idi. Əzilmiş başlar, sinmiş qollar, bədənə ayrı düşmüş ayaqlar adamı dəhşətə gətirirdi. «Gənclik» metrosu yaxınlığında darmadağın edilmiş avtobus oğlum Rüstəmin sürdüyü avtomobil oxşayırdı. Avtobus

gülləbaran edilmiş, qapı-pəncərəsi sinmiş, içi qanlı dolmuşdu. Elə bil yuxudan ayıldım. Oradan uzaqlaşanda üç nəfər hərbi qorqunmuş kəsərək, əllərindəki avtomat silahla vurdular. Vəsiqəmi göstərdikdən sonra mənə buraxdılar. Qaç-a qaça evə gəldim. Hamı yatsa da, Rüstəm evdə yox idi. Demə, o gecədən evə gəlməyibmiş...»


Zemfira xanım göz yaşlarında boğulur, danışa bilmir. 24 illik ayrılıq ona balası Rüstəmin ölümünü unudara bilməyib. 20 Yanvar faciəsi zamanı dərin sarsıntı keçirən Zemfira xalının həmin gündən eşitmə qabiliyyətində də problem yaranıb. Hazırda o, II qrup əlildir.

Qardaşı Ədalət də Rüstəm haqqında ürək ağrısı, eyni zamanda qürurla danışır: «Ailədə iki uşaq olmuş. Aramızda 2-3 yaş fərq var idi. Rüstəm yaşlılarından fərqli düşüncəsi və təfəkkürünə görə fərqlənirdi. Həlim təbiəti var idi. Radioelektronikaya böyük həvəsi olan Rüstəm son da sürücü olmağa üstünlük verdi. O, 123 saylı avtobus marşrutunda işləyirdi. Yenicə nişanlanmışdı».

Yanvarın 19-da Rüstəm idarə etdiyi avtobus marşrutu ilə yaralıları Salyan kazarması yaxınlığındakı dayanacaqdan xəstəxanaya daşıyır. Tbilisi prospektində hərbiçilər ona atəş açılar. Aramsız güllə yağışı altında özünü itirməyən Rüstəm sonuncu yaralıları da xəstəxanaya çatdırmağa müvəffəq olub. Bədəninin bir neçə yerindən güllə yaraları alan mərd azərbaycanlı balası yalnız yanvarın 21-də gözlərini açdı. Doğmaları onu çətinliklə tanıya bilirdi. Rüstəm özünü dəhşətə gətirirdi. «Gənclik» metrosu yaxınlığında darmadağın edilmiş avtobus oğlum Rüstəmin sürdüyü avtomobil oxşayırdı. Avtobus

Rüstəm səhərə yaxın keçmiş «Semaşko» xəstəxanasında şam işığında əməliyyat ediblər. Həkimlər nə qədər cəhd göstərsələr də, onun həyatını xilas edə bilməyiblər. Yüzlərlə insanın həyatını qurtaran Rüstəm Azərbaycanın azadlığı və bütövlüyü uğrunda əbədi olaraq gözlərini yumub. Nazirlər Kabinetinin qərarı ilə 1993-cü ildə 20 Yanvar şəhidi Rüstəm Əliyevin xatirəsi əbədləşdirilib və oxuduğu 3 saylı orta məktəbə onun adı verilib.

20 Yanvar faciəsinin qurbanlarından biri də 22 yaşlı Sevda Salayeva idi. O, rabitə sahəsində çalışırdı. Kollektivdə işgüzarlığı, məsuliyyəti ilə böyük hörmət qazanmışdı. Deyib-gülən, şən, zarafatlı insan idi.



Sevdanın anası Fəzilə xanım qızı ilə bağlı xatirələrini ürək yanğısı ilə bölüşür: «Sevda evin böyük övladı idi. Heç vaxt mənə incitməmişdi. İşgüzarlığı, səliqə-sahmanı ilə seçilirdi. Enerjili gənc idi, bir yerdə dayanmağı xoşlamırdı. Yanvarın 19-da Sevda işdən evə qayıtmadı. Çox narahat oldum. Onu nə qədər axtarsaq da, bir nəticə vermədi. Bir neçə gündən sonra qohumlarından biri zəng edib Sevdanın adının 20 Yanvar faciəsində həlak olanların siyahısında olduğunu dedi. Yer-göy başıma fırlandı. Qulaqlarıma inana bilmirdim. Bala itkiyi ağır olur. Həmin xəbəri eşidən gündən ağır xəstəliyə tutuldum. Lakin həm də qürur duyuram ki, övladım Vətənin azadlığı uğrunda şəhid olub».

Güllə səsində oyanan Biləcəri

MƏHƏBBƏT ORUCOV

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi amansız terror aktı bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi iz qoymuşdur. Qanlı olaydan 24 il ötsə də, xalqımız hər il 20 Yanvar faciəsini həm ürək ağrısı, həm də qürur hissi ilə anır.

Həmin gecə Bakıda ən dəhşətli qətləmlərdən biri də Biləcəri şosesi və Biləcəri yoxuşunda törədilib. Nəticədə Binəqədi rayonunun 18 nəfər sakini vaxtilə inandığı, etibar etdiyi sovet qoşunlarının qurbanı olub, 45 nəfər isə ağır yaralanıb.

Həmin ərazidə yaşayan Həsən Məmmədov bildirir

ki, «Qırmızı ordu»nun şəhərə gəlişinin qarşısını almaq məqsədi ilə hələ yanvarın 16-da Biləcəridən Bakıya gələn yolda - o zamankı «İskra» zavodunun qarşısında piket təşkil edilib: «4 gün növbəlilik əsasında davam edən piketdə əsasən gənclər iştirak edirdilər. İnsanlarda yüksək vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürürdü. Heç kəs ordunun əhaliyə atəş açacağına inanmırdı. 19-dan 20-nə keçən gecə isə artıq tanklar əraziyə yaxınlaşmışdılar. Əhali tankların qarşısını kəsərək onlardan geri dönməyi tələb edirdi. Elə bu zaman tanklardan atəş açılmağa başladı. Az keçməmiş bəlli oldu ki, ölən və yaralananlar var».

20 Yanvar hadisələrinin

digər şahidi Elxan Allahverdiyev (20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı) isə hesab edir ki, 20 Yanvar hadisələri 1988-ci ildən başlanmış xalq hərəkatının - müstəqillik uğrunda mübarizənin kulminasiya nöqtəsi idi: «Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz İkinci Alataş adlanan ərazidə yerləşdiyi üçün hadisələri yaxından müşahidə edirdim. Yanvarın 19-da havanın çox soyuq olmasına baxmayaraq, əhali küçədə növbə çəkirdi. Heç kim inanmırdı ki, sovet ordusu silahını, süngüsünü xalqa qarşı çevirər. Fəqət, yanlışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfindən metro istiqamətində iki tank gəlməyə başladı və hərbiçilər göyə 2 fışqın buraxdılar. Sonra isə maşınları əzib keçərək

irəliləməyə, gülləbarana başladılar».

1967-ci ildə Bakı şəhərində anadan olmuş Fuad Babayev amansız ölüm Biləcəri yoxuşunda haqlayıb. Sakinlərin dediyinə görə, o, 23 nəfər gənclə birlikdə «XI-ci Qızıl Ordu» (indiki 20 Yanvar) istiqamətində əliyalın insanlara kömək məqsədilə gedirmiş. Elə bu zaman Fuad güllələnir, yoldaşları ona kömək göstərmək istəsələr də nəticəsi olmur.

Vaxtilə Binəqədi Rayon Təmir-Tikinti İdarəsində fəhlə işləmiş Faiq Əlizadə yanvarın 19-da gecə güllə səsində oyandı. Tale onu yaddaşı 7-ci mikrorayondan «Gənclik» metrostansiyasının yanına gətirir və elə oradaca sovet əsgərlərinin gülləsinin qurbanı olur.

Həmin gecə daha bir qəsbə sakini - İlqar Kərimov Biləcəridəki Dəmiryol xəstəxanasının yaxınlığında rus əsgərlərinin gülləsinə tuş gəlir. 20 Yanvar şəhidi doğulduğu Goranboy rayonunda dəfn olunub.

Sonrakı günlərdə - yanvarın 22-də saat 17 radələrində isə Biləcəri şosesində hərəkət edən zirehli maşınların və tanklardan yol kənarındakı binalar atəşə tutulur. Bu zaman mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürrəyya Babayeva aldığı yaradan yerində həlak olur. Binaya açılan davamlı atəş nəticəsində həmin binanın 76-cı mənzilində yaşayan Mürsəl Əsgərov ağır güllə yaralıdır.

Günahsız insanların qətlə nəticələndən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaq



la, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, öyilməliyini,

məğrurluğunu nümayiş etdirdi. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan mərd Vətən övladları şəhidlik zirvəsinə ucaldılar.

Dövlət Proqramı Binəqədi rayonunda uğurla icra olunmuşdur

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqətini şəkən, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan bu gün həm də böyük tikinti meydanını xatırladır. Hər bir vətəndaşın layiqli Prezidenti olduğunu ötən 10 ildə əməli fəaliyyəti ilə sübuta yetirmiş cənab İlham Əliyev respublikanın bütün bölgələrinin – ayrı-ayrı şəhər və rayonlarının, qəsəbələrinin, kəndlərinin müasirləşməsi, abadlaşması, göz oxşaması, bir sözlə, vətəndaşların fəryadını yaşayışının təmin olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirir.

Prezident İlham Əliyev xüsusən də inzibati mərkəz statusu daşıyan Bakının Şərq və Qərb arxitekturasının uğurlu sintezi əsasında yəni qurularaq modern Avropa şəhərinə çevrilməsi üçün müəyyənləşdirilmiş kompleks tədbirləri – imzaladığı dövlət proqramları və sərəncamları, eləcə də müvafiq tapşırıqlarının icrasını daim nəzarətdə saxlayır. Bakıtrafi kənd və qəsəbələrin hələ sovetlər birliyi dövründən həllini gözləyən, qlobal xarakter daşıyan problemlərinə ilk gündən böyük həssaslıqla, diqqətlə yanaşan dövlət başçısı ötən illərdə bu ərazilərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirləşməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Dövlət başçısının hələ 27 fevral 2006-cı il tarixli «Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncamı həmin qəsəbə və kəndlərdə mövcud potensialın səmərəli realizəsinə, əmək etibarlarının və digər resursların məqsədyönlü istifadəsinə geniş imkanlar yaratmışdır. Nəticədə Bakı şəhərində, habelə ətraf kənd və qəsəbələrdə abadlıq-quruculuq işləri sürətlənmiş, əhaliyə göstərilən

sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşmış, qlobal infrastruktur layihələri həyata keçirilmişdir.

Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» da ötən 4 ildə paytaxtın və onun problemlərinin həllində müstəsna rol oynamışdır. 2013-cü il dekabrın 23-də proqramın icrasının yekunlarına həsr olunmuş iclasda dövlətimizin başçısı demişdir: «*Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təacübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar onların*

temi paytaxtın qədim tarixi ənənələre, mədəni-mənəvi irsə malik rayonlarından olan Binəqədinin də simasını əsaslı şəkildə dəyişmişdir. Proqramın icrası nəticəsində rayonda qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, kommunal xidmət, sosial infrastruktur təminatının həcmində və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşlarının artımına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və yoxsulluğun azaldılmasına nail olunmuşdur.

Sözügedən Dövlət Proqramında və ona əlavələrdə Binəqədi rayonu ilə bağlı 103

nalı istirahətinin təşkili üçün Biləcəri qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı abadlaşdırılmış, qəsəbələrin küçələri yenidən qurulmuşdur. Parkın açılışında dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı da rayon üçün əlamətdar hadisələrdən olmuşdur.

Rayon ərazisində yerləşən 13 orta məktəb və 10 uşaq bağçasında əsaslı təmir, 102 saylı orta məktəbdə bərpa və gücləndirmə işləri, 100, 143, 244 və 246 saylı orta məktəblərdə əlavə sinif otaqlarının, eləcə də 86, 211, 294 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikintisi başa çatmışdır.

Xocəsən qəsəbəsində 103 saylı orta məktəb üçün



mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmiridilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır. Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik.

Bakı şəhərinin və ətraf qəsəbələrin problemlərinin həllini öna çəkən bu məqsədyönlü və ardıcıl tədbirlər sis-

tədbir nəzərdə tutulmuşdu. Ötən dövrdə onlardan 53-ü tam icra olunmuş, 23-nin icrası davam etdirilir. 27 bəndin isə təşkilati məsələlər üzrə tamamlanma işləri aparılır.

Proqramın icrası nəticəsində rayon ərazisində səhiyyə infrastrukturunun müasirləşdirilməsi sahəsində mühüm irəliləyişlər əldə olunmuşdur. Sulutəpə və 28 May qəsəbələrində həkim məntəqələrinin tikintisi, o cümlədən Binəqədi qəsəbəsində 15 saylı poliklinikanın əsaslı təmir işləri və Rəsulzadə qəsəbəsində 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisi başa çatmışdır.

Rayon sakinlərinin mə-

nəzərdə tutulan 640 yerlik korpusun təməli qoyulmuş, qəsəbədə yerləşən stadionun yenidən qurulması işi yekunlaşmışdır. Eləcə də Binəqədi qəsəbəsində Bakı şəhəri Baytarlıq idarəsi üçün 2 mərtəbəli inzibati binanın və Baytarlıq Məntəqəsinin tikilməsi, o cümlədən Sulutəpə qəsəbəsində yeni parkın salınması işləri başa çatmışdır.

Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şosesi ünvanında 1 poçt şöbəsi və 2 yeni ATS binasının tikintisi yekunlaşmışdır. Rayon ərazisində mövcud olan ATS-lərdə genişləndirilmiş internet xidmətinin tutumu 10000 port artırılmışdır.



Rəsulzadə qəsəbəsində 11 saylı Uşaq Musiqi Məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Biləcəri qəsəbəsində yerləşən F.Əmirov adına 6 saylı Uşaq Musiqi Məktəbinin binasında yenidənqurma və əsaslı təmir işləri başa çatmışdır. Bütün bunlar Binəqədi rayonunda mədəniyyətin inkişafı istiqamətində görülən çoxşaxəli işlərin bariz nümunəsidir.

Dövlət Proqramına əlavələrə müvafiq olaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və yanğına qarşı su hovuzlarının tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılması məsələsinə baxılır. Binəqədi-Balaxanı yolunda, Novxanı bağlar massivində, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində yanğından mühafizə bölmələrinin tikintisinə 2013-cü ilin dekabr ayında başlanılmış və hazırda tikinti işləri FHN tərəfindən davam etdirilir.

Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 65844 ədəd mexaniki saygac "smart-kart" tipli saygaclarla əvəz edilmişdir. Binəqədi, Sulutəpə, Xocəsən, Rəsulzadə qəsəbələrində, 6-cı və 7-ci mikrorayonlarda əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə 313,8 km uzunluğunda qaz

kəməri quraşdırılmışdır və bu tədbirlər davam etdirilir.

Dövlət Proqramında məhəllədaxili istilik xətlərinin bərpası, 95 ünvan üzrə yaşayış binalarının aşağı paylama istilik sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdu. Bu işlərin 50 faizindən çoxu yekunlaşmış, qalan binaların istilik sistemlərinin yenidən qurulması davam etdirilir.

Dövlət Proqramında Binəqədi rayonunun inzibati ərazisinə daxil olan bütün qəsəbələrdə su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Son bir il ərzində "Azərsu" ASC tərəfindən rayon ərazisində genişmiqyaslı işlər aparılmış, Binəqədi, Biləcəri, Sulutəpə, Xocəsən, Rəsulzadə qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması, həmçinin bəzi qəsəbələrdə və Xırdalan şəhərində çirkab suların Lökbatan təmizləyici qurğularına ötürülməsi üçün kanalizasiya xəttinin çəkilməsi işləri qismən icra olunmuşdur.

Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən 8 uşaq bağçası üçün yeni istilik mənbəyinin yaradılması, qazlaşdırılması, məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemlərinin yenidən qurulması, mövcud 4 qazxananın modernləşdirilməsi,

1 yeni qazxananın tikintisi və qazlaşdırılması işləri uğurla başa çatdırılmışdır.

Hazırda rayonun Binəqədi qəsəbəsində 1300 şagird yerlik yeni məktəbin, respublika Əlillərin Bərpa Mərkəzi və «Gənclər evi»nin tikintisi davam etdirilir. 115 saylı orta məktəbdə isə əsaslı təmir işləri başa çatmaq üzrədir. Dövlət Proqramının Tədbirlər Planına müvafiq olaraq, Rayonda sahibkarlığın və kənd təsərrüfatının inkişafı, özəl sektorun dəstəklənməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuş tədbirlər uğurla yekunlaşmışdır.

Sonda qeyd etmək istədik ki, ölkə başçısının tapşırığı və göstərişlərinə müvafiq olaraq, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilməsi qarşısında mühüm vəzifə kimi dayanır. İnanırıq ki, yaxın zamanlarda Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının qəbulu Binəqədi rayonunun inkişafına və problemlərinin həllinə yeni təkan olacaqdır.

*Yəhya ƏLİYEV,
Binəqədi RİH başçısı
Aparatının
Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması
şöbəsinin müdiri*

Yaşı ötmüş ağacların aşması sakinlərin narahatlığına səbəb olub

Vaxtilə Rusiyanın müxtəlif şəhərlərindən Bakıya gətirilmiş qovaq ağacları indi əsl təhlükə mənbəyinə çevrilib

MƏHƏBBƏT ORUCOV

Son günlər paytaxtın müxtəlif yerlərində yaşlı ağacların aşması sakinlər arasında ciddi narahatlıq doğurub. Təkcə yanvarın 14-də şəhərin ayrı-ayrı yaşayış massivlərində 3 qovaq ağacı aşıb. Nəticədə bina və avtomobillərə maddi ziyan dəyər, de, xoşbəxtlikdən baş verməmiş olayda xəsarət alan olmayıb. Amma başqa cür də ola bilərdi: bu il yanvarın 11-də ana və azyaşlı uşağın ölümü ilə nəticələnən faciə kimi... Mətbuatın verdiyi məlumata görə, həmin gün Nizami rayonunda yaşlı qovaq ağacının aşması küçədəki keçən ana və azyaşlı uşağın ölümünə səbəb olub. Hətta məsələ ilə bağlı Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə iş də qaldırılıb və araşdırma aparılır. Bütün bunlar ondan xəbərlər verir ki, bəzən insanların o qədər də əhəmiyyət vermədiyi bir məsələ

sonradan ciddi problemlərə yol açır. Məsələ burasındadır ki, havanın küləkli olmadığı halda belə, ağacları dərində olmayan bu qovaqlar asanlıqla aşağı düşür. Yeri gəlmişkən, ötən illərdə də yaşlı qovaq ağaclarının aşması nəticəsində bir çox şəxslər sakinlərinə xeyli maddi ziyan dəymiş, ölüm halları baş vermişdir. Bu faktlar isə istər-istəməz sakinlər arasında haqlı narahatlıqlar doğurmaqdadır. Qeyd edək ki, tez-tez xoşagəlməz hadisələrə səbəb olan çürük qovaq ağacları Binəqədi rayonunda da kifayət qədərdir. Hətta dəfələrlə binaların lap yaxınlığında əkilmiş həmin ağacların yaradacağı problemlərə bağlı qəzetimizə şikayətlər daxil olub və təhlükə mənbəyi olan ağacların kəsilməsi ilə əlaqədar müraciətlər bu gün də davam etməkdədir.

Problemlə əlaqədar bir sıra yaşayış ərazilərinə baş çəkdik. Sakinlərlə söhbətdən və apardığımız müşahidələrdən aydın oldu ki, insanlar



hər an baş verə biləcək təhlükədən narahatdırlar. Söhbətləşdiyimiz 8-ci mikrorayon sakinini Novruz Xuduyev: «8-ci mikrorayonda 21 saylı beşmərtəbəli binada yaşayan sakinlər binanın yaxınlığında və avtomobillərin saxlandığı ərazidə əkilmiş ağacın kölgəsində deyil, təhlükəsi altında yaşayırlar. Sakinlər dəfələrlə

həmin ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara müraciət ediblər. Amma hələ ki, nəticə yoxdur. Gördüyünüz kimi, bir çox qovaq ağacları yerindən oynayıb və güclü külək nəticəsində hər an aşağı düşür».

N.Xuduyevin yaşadığı binasının arxasında əkilmiş

qovaq ağacı aşmaq üzrədir. Yaxınlıqda əkilmiş iri gövdəli iki qovaq ağacının gövdəsi isə tamamilə çürüyüb və bina istiqamətinə əyilib.

Ərazidə vaxtilə əkilmiş xeyli ağacın qurduğu şahidi oldu. 23a saylı yaşayış binasının sakini Məmməd Həmidov bizimlə söhbətində dedi ki, binanın yaxınlığında əkilmiş qovaq ağaclarının bəziləri artıq çoxdan quruyub: «Həmin ağaclar vaxtında kəsilməli idi, amma nədənsə bu sahə ilə məşğul olan qurumlar məsələyə ciddi yanaşmırlar. Bu ağaclar hər an aşağı düşür. Sözsüz ki, gövdələri kifayət qədər böyük olan həmin ağacların aşması nəticəsində xeyli insana ziyan dəyə bilər». Məsələ ilə bağlı Bakı Şəhər Yaşllaşdırma İdarəsi ilə də əlaqə saxladım. Qurumdan bildirildi ki, artıq Bakı şəhərində çürük ağacların kəsilməsi prosesi başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar ilk növbədə qurum qovaq ağacları kəsiləcək. Hazırda

proses Bakının bir neçə rayonunda həyata keçirilir. Binəqədi rayonunda da təhlükə mənbəyi olan çürük ağacların kəsilməsinə göstəriş verilib.

Bəs təhlükə mənbəyi olan qovaq ağaclarının Bakıda bu qədər əkilməsi hansı zərurətdən irəli gəlib? Aparadığımız araşdırmalar göstərdi ki, əsrin əvvəllərində Bakıda yaşlılıq sahələri az olduğundan, qovaq ağacları sürətlə inkişaf edib tez yayıldığından paytaxtda bu ağacın müxtəlif növlərinin əkilməsi zərurəti yaranıb. Buna görə, ötən əsrin ortalarında kütləvi şəkildə Rusiyanın müxtəlif şəhərlərindən qovaq qələmləri gətirilərək Bakıda yetiştirilib. Qovaq ağacının bir neçə növü var ki, onların kölgəsində dincəlmək nəinki mümkün deyil, hətta ağacın budaqlarının altında bir neçə dəqiqə dayanmaq belə, orqanizmə üçün təhlükəlidir. Sakinlər yazda binaların hündürlüyündə əkilmiş qovaq ağaclarının tüküklərindən nə hündürlükdə, nə də

evlərində rahat oturmaq üçün. Bundan əlavə, qovaq ağacları sakinlər arasında allergiya-yə səbəb olur. Həkimlərin sözlərinə görə, bu ağacların buraxdığı tozcuqlar, onların ətri insanlarda allergik reinit, kanniktivit kimi xəstəliklərə yaraşdırılır. Hətta bunun fəsadı bronxial astmaya belə gətirib çıxara bilər. Bunlardan qorunmaq üçün isə həkimə müraciət etmək və həmin mühitdən uzaq olmaq lazımdır.

Mütəxəssislər bildirirlər ki, hazırda paytaxtda qovaq ağaclarının bir neçə növü var: adi qovaq, ağıarpaq qovaq, piramidal qovaq. Tüküklər buraxan isə əsasən "mundarçaq" və "Türküstan" qovağıdır. Qovaq ağacının əsasən "Türküstan" növü tozcuqlar buraxır. Onların sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekspertiza İdarəsinin ümumi rəyində əsasən, son vaxtlar bu növ qovaq ağaclarının tədricən paytaxtdan yığılmasına başlanılıb.

Sakinlərə göstərilən elektron xidmətlər daha da təkmilləşdirilir

MƏİL AĞAXANOV

Yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə elektron xidmətlərin göstərilməsinə başlanılıb. Artıq 2013-cü ilin oktyabr ayından başlayaraq rayon sakinləri internet vasitəsilə arayırları ala bilərlər. Məişət təsərrüfatı sisteminə daxil olan elektron xidmətlərin göstərilməsinə əlavə olaraq, statistik hesabatlar üzrə altmodullar yaradılaraq elektron sistemdə istifadəyə verilib. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar Avtomatlaşdırılmış İnformasiya Sistemində (AİS) inteqrasiya olunublar.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun müvafiq sərəncamına uyğun olaraq ev təsərrüfatları, operativ məlumatlar, məsləhət-məşvərət, statistik hesabatlar üzrə altmodullar yaradılaraq elektron sistemdə istifadəyə verilib. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar Avtomatlaşdırılmış İnformasiya Sistemində (AİS) inteqrasiya olunublar.

Ev təsərrüfatı altmodullarının iş prinsipi

RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəkəsindən qəzetimizə verilən məlumatda bildirilib ki, 2012-ci ilin iyun ayının 6-da qüvvəyə min-

miş "Yerli icra hakimiyyətləri haqqında" yeni Əsasnaməyə əsasən, müvafiq ərazidə yerləşən yaşayış evləri və çoxmənzilli yaşayış binalarında mənzillərin təsərrüfat-uçot kitabının aparılması rayon icra hakimiyyəti başçılarının qəşəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyətlərin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış sərəncama müvafiq olaraq, 18 yanvar 2013-cü il tarixdə "Ev təsərrüfatlarının uçotu kitabı"nın (ETUK) aparılması işlərinə start verilmiş və 18 fevral 2013-cü il tarixdə yekunlaşmışdır. Müəyyən edilən müddət ərzində rayon üzrə uçotu aparılmış ev təsərrüfatlarının ümumi sayı 69152, təsərrüfat üzvlərinin sayı isə 249319 nəfər olmuşdur.

ETUK-un məlumatlarından maliyyə, sığorta, statistika və digər dövlət orqanları tərəfindən şəhər əhalisinin sosial və milli mənsəbiyyətini, cins və yaş tərkibini, mövcud ərazidə istifadəsində və xüsusi müliyyətdə olan yaşayış sahələrini və digər tikililəri, mal-qaramı, torpaqları uçota almaq və digər məlumatları əldə etmək, məktəb yaşlı uşaqların və seçki hüququna



malik vətəndaşların siyahılarını müəyyənləşdirmək və digər məqsədlər üçün istifadə etmək nəzərdə tutulur.

Eyni zamanda, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş İKT strategiyasına əsasən, ev təsərrüfatlarının uçotu kitabı ərazi idarəetmə altmodulu kimi elektron formada işlənməsi qərara alınmışdır. Elektron altmodulu özündə aşağıdakı məlumatları əks etdirir: ev təsərrüfatı sahibinin şəxsi hesab nömrəsi, ünvanı, təsərrüfat üzvlərinin adı, soyadı, atasının adı, qohumluq

münasibəti, cinsi, doğulduğu tarix və yer, milliyəti, bu ünvanda yaşamağa başladığı vaxt, təhsili, hazırda təhsil alanlar üçün oxuduğu müəssisənin adı, onun olduğu yer, sinif, kurs, işlədiyi yer və vəzifəsi, müvəqqəti yaşayış yeri haqqında məlumat, təsərrüfat üzvlərindən çıxanlar haqqında məlumat, əraziyə yeni gəlmiş şəxslər haqqında məlumat, hərbi mükəlləfiyyəti, kim tərəfindən və nə vaxt uçota alınmışdır, əlaqə telefonu və elektron ünvanı. Yaşayış yeri və mülkiyyət haqqında məlumatlar bölməsində isə

yaşayış yerinin statusu, tikildiyi il, ümumi və yaşayış sahəsi, mülkiyyət növü, abadlığı, qaz və su təchizatı, kanalizasiya şəbəkəsinə qoşulma, telefon və internet xətti kimi məlumatları əks etdirir.

ETUK-un elektron formada işlənməsi işin asan və operativ formada həyata keçirilməsinə hər cür imkan verir. Proqram sadə, həmçinin mükəmməl tərtib edilmiş çoxşəxsi axtarış sistemi yaradılmışdır. Buradan istənilən təsərrüfat üzvü haqqında operativ məlumat almaq mümkündür.

Təkcə onu demək kifayətdir ki, bu sistem hazırda yerlərdə istifadə olunan 700 kitabı əvəz edəcəkdir.

Operativ məlumatlar altmodullarının iş prinsipləri

Əhali tərəfindən rayon icra hakimiyyətinə ünvanlanan müraciətlərin təhlili göstərir ki, hazırda sakinləri ən çox narahat edən məsələlər kommunal sahə ilə əlaqədardır. Ötən müddət ərzində RİH tərəfindən bu sahədə bir çox işlər görülməyə bəslənmiş və problem tam həllini tapmamış və əlavə operativ tədbirlərin görülməsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar rayon təsərrüfatının informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə idarə olunması, ərazidə baş vermiş hadisələr barədə operativ məlumatların əldə edilməsi, onların araşdırılması və nəzarətdə saxlanılması üçün avtomatlaşdırılmış informasiya sistemində "Operativ məlumatlar altmodulu" yaradılmışdır.

RİH başçısı Aparatının Təsərrüfat şöbəsinin məlumatında bildirilib ki, operativ məlumatlar altmodulu ərazidə baş vermiş hər hansı hadisə, həmçinin əhalinin nara-

hatlığına səbəb olan kommunal sahədə baş vermiş problemlər barədə məlumatlar qəşəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən gündəlik olaraq sistemə daxil edilir. Məlumatlar sistemə daxil edilərkən baş vermiş qəza hadisəsinin ünvanı və məzmunu dəqiq göstərilir ki, bu da müvafiq tədbir görülməsi məqsədilə aidiyyəti xidmət təşkilatlarına hadisənin dəqiq yeri və qısa məzmunu barədə zəruri informasiya yaradır. Sistemə daxil edilmiş məlumatlar RİH başçısının Aparatında təhlil olunur, sonra ərazi və növünə görə təsnifatlaşdırılır və aidiyyəti üzrə xidmət təşkilatlarına məlumat verilir. Hər bir məlumat icra edildikdən sonra aidiyyəti qeydiyyat aparılır, icraatda olan məlumatların icra vəziyyəti isə ciddi nəzarətə götürülür.

Avtomatlaşdırılmış informasiya sistemində operativ məlumatlar altmodulunun yaradılması rayon təsərrüfatı sahəsində baş vermiş qəzaların çevik formada aradan qaldırılmasında böyük rol oynayacaq.

Verilən məlumatda qeyd olunur ki, elektron xidmətlərin "ASAN xidmət" mərkəzləri vasitəsi ilə də həyata keçirilməsi nəzərdə tutulub.

Şəhidlərin xatirəsi anıldı



MƏİL AĞAXANOV

Yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən-hazırlanma İnstitutunun (BPKİYİ) birgə təşkilatçılığı ilə institutun akt zalında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad ediblər.

RİH-in əməkdaşlarının, institutun professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BPKİYİ-nin tədris işləri üzrə prorektor Məhəmməd Bayramov çıxış edərək, 20 Yanvarın XX əsrdə

xalqımıza qarşı yeridilən düşünlümsə mənfur siyasətin növbəti təzahürü olduğunu bildirdi: «Həmin vaxt Azərbaycan mənfur ermənilərin də təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə səvət rəhbərliyi münəşşənin qarşısını almaq üçün qəti tədbirlər görmək əvəzinə Azərbaycanca yeridilən ordu hissələrinin tərkibinə erməni əşğər və zabıtlarını daxil etmişdi».

Tədbirdə çıxış edən RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev 20 Yanvar faciəsinin Azərbaycan tarixinə yazılmış şanlı səhifələrdən biri olduğunu bildirdi: «Tarixdə

elə hadisələr olur ki, o zaman keçdikcə aktuallığını itirməyə, insanların yaddaşından silinməyə başlayır. Lakin elə hadisələr də var ki, qərinələr, əsrlər, hətta minilliklər ötsə belə, daim yaddaşlarda yaşayır. Qan yaddaşımızda dərin və silinməz iz buraxmış 20 Yanvar qırğını məhz bu qəbildəndir».

Natiq çıxışında vurğuladı ki, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Moskvadakı məlum bəyanatından sonra qanlı olay dünya ictimaiyyətinin maraq obyektinə çevrildi: «Ulu öndər özünəməxsus qətiyyəti, əzmkarlığı sayəsində çətin durumda olan xalqın səsinə dünya ictimaiyyətinə çatdırdı».

Institutun kafedra müdiri, filologiya elmlər doktoru Aydın Paşayev, Bakı Dövlət Universitetinin dosenti Yaqub Vəliyev və başqaları çıxış edərək, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın igidliklərindən nümunələr götürdülər və bu faciənin gənclər tərəfindən araşdırılmasını tövsiyə etdilər.

“Elektron məktəb” layihəsi uğurla həyata keçirilir

ESMİRA ORUCOVA

Respublikamızda elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri də "Elektron məktəb" pilot layihəsidir. «Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən layihə ölkəmizdə Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir. Əsas məqsəd seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun tətbiq etməklə tədrisin effektiv səviyyədə təşkilini və idarəetməni təmin etməkdir.

Binəqədi rayonunda fəaliyyət göstərən 83 saylı məktəb-lisey və 276 saylı tam orta məktəb artıq sözügedən layihəyə qoşulub. 83 saylı məktəb-liseyin direktoru Yaqut Sadıqova bizimlə söhbətində bununla bağlı dedi: «Məktəbimizdə müəllim və şagird heyəti, tədris planı, siniflərin elektron jurnalı, dərş cədvəli və müxtəlif hesabatlar məlumat bazasına daxil edilib. "Elektron məktəb" təhsil müəssisəsinin vahid informasiya mühitini ehtiva edən kompleks informasiya sistemidir. Layihəyə tam keçid növbəti dərş ilinə planlaşdırılır. Məhz bundan sonra ümumtəhsil məktəblərində SMS-gündəliklərin istifadəsi ilə valideynlər övladlarının dərşə davamiyyəti və onların hər hansı

fənn üzrə aldıkları qiymətlər barədə operativ məlumatlar ala biləcəklər. Övladları haqqında bütün məlumatlar valideynlərin mobil telefonlarına göndiriləcək. Bu xidmət valideyn könüllü olaraq qoşulacaq.

Hazırda məktəbimiz 94 ədəd kompüter, 15 ədəd proyektor və elektron məktəbin tətbiqi üçün lazımı avadanlıqlarla təchiz olunub, həmçinin yüksək sürətli internet xətti də çəkilib. Şübhəsiz ki, bütün bunlar uşaqların yüksək səviyyədə bilik alması və təhsilin inkişafına müsbət təsir edəcəkdir».

276 saylı tam orta məktəbin direktoru Bəhram Şiriyev sözlərinə görə, sözügedən layihənin tətbiq olunması üçün burada hər tərəfli şərait yaradılıb. Məktəbdə 80 proyektor, 30 noutbuk, 70 kompüter, 2 smartlovhə var. Ötən il 35 proyektorun quraşdırıldığını deyən direktor hazırda bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırdı: «Məktəbimizdə bu sistem növbəti dərş ilində tətbiq olunacaq. Hazırkı işləri davam edir. Məktəb binasına yüksək sürətli internet xətti çəkilib. İnformatika otaqlarında elektron lövhələr quraşdırılıb. Məktəbdə həmçinin video-müşahidə sistemi də var. Məhz bu qurğu vasitəsilə təhsil müəssisəsi tam nəzarətdə saxlanılır. "Elektron məktəb" layihəsi çərçivəsində elektron dərşlərin keçilməsi, tədris prosesinin planlaşdırılması, səmərəli idarəetmə, müxtəlif inzibati



məsələlər öz həllini tapacaq. Bundan başqa, təlim-tərbiyə prosesinin mühüm aspektləri barədə informasiya mənbələrinin vahid məlumat bazası yaradılacaq. Bu baza vasitəsilə pedaqoji heyət – kadrlar, şagird və müəllim barədə məlumatlar, tədris planı, siniflərin elektron jurnalları, dərş cədvəli və müxtəlif hesabatlarla dair istənilən informasiya əldə etmək mümkün olacaq. Orta təhsil sisteminə də elektron dərşliklərin keçidini tədris təmin olunması məqsəduyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunaqdadır. Təhsil sisteminə Azərbaycan təhsil resurslarından istifadə genişlənilir. Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması texnologiyaları vasitəsilə işin səmərəsi artır. Bundan sonra fərdiləmiş tədris üçün zəruri şərait yaranır və netbuka və planşet kompüterə ehtiyac artır. Təbii ki, bütün

bunlar təhsilin səviyyəsinin artmasına imkan yaradacaq».

Hazırda respublikamızda e-kitabxana, e-dərşliklərin yaradılması, interaktiv dərşlərin həyata keçirilməsi, distant təhsil texnologiyalarının tətbiqi, elmi-tədris proqramlarının, tədqiqat işlərinin elektronlaşdırılması istiqamətində işlər aparılır. E-test sistemləri tətbiq edilir. Təhsilin qabaqcıl texnologiyalar əsasında tərəqqisi, keyfiyyətin yüksəldilməsi, tədris prosesində yeni pedaqoji texnologiyaların və elmi-metodiki nailiyyətlərin tətbiqi, vahid təhsil məkanının formalaşdırılması Azərbaycan dünyanın mütərəqqi təhsil sistemində inteqrasiyası məqsədlərinə xidmət edir. Bu baxımdan, Binəqədi rayonunda görülən işlər valideynlər və müəllimlər tərəfindən yüksək dəyərləndirilir. Ümid edirik ki, növbəti tədris ilində rayonun bütün məktəbləri "Elektron məktəb" layihəsinə qoşulacaq.

20 Yanvara həsr olunmuş yazı müsabiqəsi

Yanvarın 10-da 248 saylı tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Sonra



o, iştirakçıları müsabiqənin əsasnaməsi ilə tanış edib. Müsabiqədə rayon ərazisində yerləşən ümumilikdə 32 orta ümumtəhsil məktəbindən 64 nəfər şagird iştirak edib.

İnşa yazı müsabiqəsinin nəticələrinə görə 83 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Leyla Məmmədova I, 300 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nərim Fərhadova II, 298 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nərgiz Əliyeva III yerə layiq görülmüblər.

Qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.

“Mahir nişançı” adı uğrunda yarış

SİYAVUŞ ƏMİRLİ

Binəqədi rayonunda yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və onları ordu sıralarına hazırlamaq məqsədilə görülən işlər davam edir. Yanvar ayının 13-14-də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Mahir nişançı" adlı güllə atıcılığı birinciliyi də bu qəbildən olub.



126 saylı tam orta məktəbin atıcılıq tirlində keçirilən yarışda tərkibində 4 oğlan və 2 qız olmaqla 16 komanda iştirak edib. Yarışın yekunlarına görə 126 saylı tam orta məktəbin komandası I yer, 244 saylı tam orta məktəbin komandası II yer, 83 saylı məktəb-liseyin komandası III yere layiq görülmüblər. Qeyd edək ki, qalib gəlmiş komandalar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif ediləblər.

→ mədəniyyət

Dünya şöhrətli müğənni Bakıda konsert verəcək



dünya şöhrəti qazanan Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olmuş və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlamışdır. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico Internazionale" müsabiqəsində mükafat qazanmış və bu, ifaçının parlaq karyerasının başlanğıcı olmuşdur.

Müğənni dünyanın ən məşhur konsert salonlarında – Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"da və digərlərində çıxış etmişdir. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karrera və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanmışdır.

Tanınmış müğənni klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaratmışdır. O, 1999-cu ildə özündə opera, soul və müzik elementlərini cəmləşdirən "Insieme a Te" albomunu buraxmışdır. "Luna" sinqlinin yer aldığı diskisi isə dünyada milyonların qəlbini fəth etmişdir.

Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcəkdir.

Heydər Əliyev Mərkəzində bildirilmiş ki, dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcəkdir. Musiqi gecəsində müğənninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcəkdir.

Özünəməxsus səsi və ifa tərzii ilə seçilən, mahnıları və musiqi albomları

Fransızlar azərbaycanlı xanəndənin çıxışını maraqla qarşılayıblar

Parisin məşhur Abess Teatrında Azərbaycanın tanınmış muğam ifaçılarının çıxışları artıq bir ənənəyə çevrilmişdir. Vaxtilə teatrın səhnəsində Azərbaycanın xalq artistləri Ağaxan Abdullayev və Alim Qasimov fransız tamaşaçıları muğam musiqisi ilə yaxından tanış etmişlər.

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Abess Teatrında Arzu Əliyevanın konserti təşkil edilmişdir.

İkinci dəfə bu teatrda fransalı mu-

siqsevərlər qarşısında çıxış edən Arzu Əliyevanın ifasında Azərbaycan muğamları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Konsertdə xanəndəni əməkdar artistlər Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban) və Rövşən Qurbanov (tar) müşayiət etmişlər.

Azərbaycan musiqisini daim böyük rəğbətlə qarşılayan fransızlar milli musiqimizin qədim alətlərindən olan balabana xüsusi maraq göstərmişlər.

"Güllələnmiş heykəllərin fəryadı" Dövlət Mahni Teatrının səhnəsində

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseyinbala Mirələmovun "Güllələnmiş heykəllərin fəryadı" tamaşasını nümayiş etdirmişdir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahni Teatrının səhnəsində təqdim edilən səhnə əsərinin quruluş-

çu rejissoru Nadir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə teatrın direktor müavini Azad Məmmədovdur.

Tamaşada rolları əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, aktyorlar Teymur Məmmədov, Püstəxanım Muradova və başqaları ifa etmişlər.

→ xarici xəbərlər

Türkiyə Rumıniyanın əsas tərəfdaşlarından

Rumıniyanın Ticarət və Sənaye Palatasının sədr müavini Sorin Dumitriu Buxarestdə keçirilən Rumıniya-Türkiyə İqtisadi Forumunda bildirmişdir ki, Türkiyə Rumıniya üçün Avropa İttifaqı ölkələrindən sonra bir nömrəli iqtisadi tərəfdaşdır.

Tədbirdə Balkan Sənaye və İş Adamları Assosiasiyası

nın üzvləri, türk iş adamları iştirak etmişlər.

2013-cü ilin statistikasına görə, Türkiyə ilə Rumıniya arasında ticarət dövriyyəsi dörd milyard avroya çatmışdır. Türkiyə Rumıniyaya qoyulan sərmayələrin sayına görə 16-cı yerdədir. Hazırda Rumıniyada türk kapitalı olan 14 min firma fəaliyyət göstərir.

Brazilyada kriminal qruplaşmalar fəallaşdı

Brazilyanın San-Paulu ştatındakı Kampinas şəhərində odlu silahdan açılan atəşlə 12 nəfər öldürülmüşdür. Onlardan azı 6 nəfəri polis idarəsində uçotda olmuşdur. Elə həmin gün qətlərin törədildiyi rayondakı avtobus stansiyasında bir qrup naməlum şəxs 3 reys avtobusunu tamamilə yandırmış, daha 7 məşinın salonları dağıdılmış, şüşələri sındırılmışdır.

İstintaq polisinin nümayəndələri bu vandalizm aktlarının qətlərlə birbaşa əlaqəsi olmadığını istisna etmişlər. Məsələ burasındadır ki, Brazilyadakı kriminal qruplaşmalar əhalini vahiməyə salmaq və

hakimiyyət orqanlarına öz güclərini nümayiş etdirmək üçün çox vaxt avtobusları yandıırırlar.

Brazilyada hər səhər kriminal xronika xəbərləri planetin qaynar nöqtələrindən verilən məlumatları xatırladır. Lakin hətta bu şəraitdə də Kampinasda yaranmış vəziyyət fəvqəladə təsir bağışlayır.

Bu il iyunun 12-dən iyulun 13-dək Cənubi Amerikanın bu ölkəsində keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Brazilya şəhərlərində ictimai təhlükəsizlik problemləri beynəlxalq aləmdə diqqət mərkəzindədir.

Pivə istehsalçıları külli miqdarda cərimələnib

Almaniyanın tanınmış pivə şirkətləri 106 milyon avro həcmində cərimə edilib. Şirkətləri federal kartel qurumu qanunsuz qiymət satışına görə cəzalandırılıb. Qurum rəhbərliyinin sözlərinə görə,

2006-2008-ci illərdə konsernlər qiymətlərin süni qaldırılması ilə bağlı razılığa gəliblər. Cərimə edilən konsernlər arasında Bitburger, Krombacher, Veltins kimi nüfuzlu istehsalçıların da adları yer alır.

→ maraqlı

Ölmək... qadağandır!

Norveçin Lonqyir şəhəri dünyanın ən şimal şəhəri hesab edilir. Ölkənin inzibati mərkəzi sayılan Svalbard əyalətinin ən böyük yaşayış məntəqəsidir. Burada qeyri-adi qanunlar mövcuddur. Bunlardan biri şəhər ərazisində ölməyin qadağan edilməsidir. Əgər kimsə ağır xəstəliyə yoluxubsa və ya öləcəksə, xəstə dərhal hava və su yolu ilə Norveçin digər hissəsinə göndərilir.

Həttə ölüm hadisəsi şəhərdə olsa belə, mərhumu şəhərdən kənara çıxarırlar.

Bunun əsas səbəbi isə ölən adamın soyuq şimal şəraitində tamamilə çürüməməsi və nəticədə ağ ayı kimi yırtıcıların şəhərə doğru diqqətinin artmasıdır. Ümumiyyətlə, bu yerlər ayı məkanı hesab edilir. Buna görə də yerli universitetdə dərslərin ilk günlərində tələbələrə atıcılıq öyrədilir.

Konfet ağacının meyvəsi xəstəlikləri müalicə edir

Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirilən konfet ağacı növbəti dəfə bar vermişdir.

Ömrünün 59-cu baharını yaşayan Nizam Cabbarov 35 ildir ki, bağbanlıqla məşğul olur.

Ötən əsrin 80-ci illərində Lənkərana gətirilən konfet ağacının toxumlarını bazardan alan Nizami Cabbarov onu həyətyanı sahəsində ekərək çoxaltmışdır. Hazırda bağbanın həyətinə xeyli konfet ağacı var.

Vətəni Yaponiya, Çin, Hindistan və Koreya olan konfet ağacının çiçəklənmə dövrü

digər meyvə ağaclarından fərqli olaraq daha gec başlayır və oktyabr-noyabr aylarında bar verir.

Konfet ağacının meyvələrindən təkcə çərəz deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində insan orqanizmi üçün xeyli miqdarda faydalı maddələr, o cümlədən qlükosa, protein, saxaroz, fruktoza, kaliumnitrat vardır.

Ağacın meyvələrindən, həmçinin, nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yağun bağırtsaq, öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində də istifadə edilir.

Avropa İttifaqına mənfi münasibət gətdikcə dərinləşir



Bu ilin may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə ultra-sağ, milliyətçi və ya İttifaq əleyhdarı partiyalarının rekord sayda yer qazanacağı gözlənilir. Bu siyasi qüvvələri ümumi bir narazılıq birləşdirir: Brüssel insanlara necə yaşamağı diktə edir...

2013-cü ildə keçirilən sorğuya görə, Avropa Parlamentində Fransa və Niderlanda məxsus əksər yerləri ultra-sağ Milli Cəbhə və miqrantlara qarşı olan Azadlıq Partiyası

tuta bilər. Avstriyada Azadlıq Partiyası, Belçikada Fləmand Marağı, İtaliyada Şimal Liqası və İsveçdə İsvəcili Demokratlar da prosesə qoşulacaq. Partiyalar Avropa Parlamentinə 7 ölkədən 27 üzv cəlb edə bilsələr, onlar qurumda vəsait bölgüsü və komitələrə rəhbərlik səlahiyyəti olan rəsmi qrupa çevriləcək. Yunanistanın neonasist Qızıl Şəfəq Partiyası da ilk dəfə olaraq Avropa Parlamentinə daxil olmağa hazırlaşır.

Fərdi kompüterə marağ xeyli azalıb

"Spiegel Online"-nin məlumatına görə 2013-cü ildə dünyada fərdi kompüter satışları nəzərəcarpaçaq dərəcədə – 10% azalıb. İl ərzində dünya üzrə cəmi 316 milyon fərdi kompüter və noutbuk satılıb. Bu barədə "Gartner" və "IDC" konsaltinq şirkət-

ləri hesabat yayıb. Satışların azalması fərdi kompüterlərin smartfon və planşetlərə rəqabətə uduzması ilə izah edilir. Hesablamalara görə, əsasən mini-noutbuk istehsalçıları ziyanla üzlaşıb. "Acer" şirkətinin noutbuk satışlarının həttə 28% azaldığı bildirilir.

→ kriminal

Peşəkar oğrular ələ keçdi

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 25-də Binəqədi qəsəbəsində yaşayan Niyazi Quzanovun evindən qapının kilidini sındırmaq yolu ilə 10 min ABŞ dolları və 700 manat oğurlanıb.

DİN BCAl-nin və Binəqədi RPİ CAŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb. Müəyyən edilib ki, o, yanvarın 2-də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlayıb. Araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədov ötən il avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayilovun evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rütəf Əhmədovun evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-qonşular cinayətkarı tutmaq istəyərkən o, əlindəki pulu və qızilları ataraq qaçıb. Bu il isə yanvarın 3-də A.Zeynalli

Binəqədi RPİ CAŞ-nin və 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb. Müəyyən edilib ki, o, yanvarın 2-də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlayıb. Araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədov ötən il avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayilovun evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rütəf Əhmədovun evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-qonşular cinayətkarı tutmaq istəyərkən o, əlindəki pulu və qızilları ataraq qaçıb. Bu il isə yanvarın 3-də A.Zeynalli

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

ELAN



"BİNƏQƏDİ" QƏZETİNƏ 2014-CÜ İL ÜÇÜN ABUNƏ KAMPANIYASI DAVAM EDİR

Azərbaycanın bütün şəhər və rayonlarında "Binəqədi" qəzetinin illik abunə haqqı (çatdırılma xərcləri daxil olmaqla) 20 manat 80 qəpik təşkil edir. Qəzetimizə abunə yazılmaq üçün abunə haqqını redaksiyamızın aşağıda göstərilən bank hesabına köçürməyiniz xahiş olunur.

VÖEN:1002874841; H/h:AZ42ATAZ01200150450000140060; "Atabank"ASC
VÖEN:9900006651; M/h:AZ50NABZ0135010000000032944; SWIFT ATAZZZ22